

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 093 (5081) 25 may 2016-cı il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



5

"Prezident Sammitdə
Azərbaycanın
mövqeyini bir daha
catdırdı"



5

AZƏRTAC Bakı Şəhər
Həlgasının rəsmi
media tərəfdaşı olub



8

Dünya
Azərbaycanlılarının IV
Qurultayına hazırlıq
işləri başa çatıb



25 may 2016-cı il

“20 ildən artıq davam edən BP-Azərbaycan əməkdaşlığı nəticəsində çox əhəmiyyətli layihələr uğurla həyata keçirilib”

Azərbaycan Prezidenti İlham Əliyev BP-nin Direktorlar Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberqin başçılıq etdiyi və BP Qrupun baş icraçı direktoru Bob Dadlinin də daxil olduğu Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. BP-nin Direktorlar Şurasının Azərbaycanda toplanmasından məmnunluğunu ifadə edən dövlətimizin başçısı bunun rəmzi məna daşdığını vurğuladı. Prezident İlham Əliyev 20 ildən artıq davam edən BP-Azərbaycan əməkdaşlığı nəticəsində çox əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini dedi.

Dövlətimizin başçısı ötən dövr ərzində BP-Azərbaycan əməkdaşlığının inkişaf dinamikasını məmnunluqla xatırlayaraq bu illəri ölkəmizin iqtisadi inkişaf dövrü kimi xarakterizə etdi. Azərbaycanın müasir, inkişaf etməkdə olan ölkəyə çevrilməsindən qürur duyduğunu bildirən Prezident İlham Əliyev əldə olunan bütün bu nailiyyətlərin enerji sektoruna yatırılan böyük həcmli sərmayələr sayəsində mümkün olduğunu dedi. O vaxtdan başlayaraq Azərbaycanda hasilat, kəşfiyyat, nəqletmə və digər sahələrdə çox mühüm layihələrin icra olunduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hazırda təkə regional deyil, qlobal əhəmiyyət daşıyan enerji layihəsini həyata keçirmək ərəfəsində olduğunu da bildirdi. Enerji təhlükəsizliyi və şaxələndirmə baxımından “Cənub Qaz Dəhlizi” layihəsinin önəmini vurğulayan Prezident İlham Əliyev bu layihənin bir çox ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə də töhfə verəcəyini dedi. Azərbaycan ilə əməkdaşlığa sadiq qaldığına görə BP şirkətinə təşəkkürünü bildirən dövlətimizin başçısı şirkətin ölkəmizdə Azərbaycan Dövlət Neft Şirkəti kimi etibarlı tərəfdaşı olmasının önəmini də qeyd etdi. Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında əməkdaşlığın artıq 22 ildir ki, davam etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığın gələcək illərdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev ölkəmizə ilk dəfə səfər edən nümayəndə heyəti üzvlərinin Azərbaycan ilə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaratdığını dedi. BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberq ölkəmizə səfərindən ötən dövr ərzində böyük dəyişikliklərin şahidi olduğunu, paytaxtımızda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Azərbaycanın “Eurovision”, Avropa Oyunları və “Formula-1” kimi möhtəşəm beynəlxalq yarışlara ev sahibliyi etməsinin önəmini vurğula-



yan Karl-Henrik Svanberq bildirdi ki, ölkəmizdə əldə olunan bütün bu nailiyyətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin Müqaviləsi” kimi tarixə düşən kontraktın imzalanması ilə qoyuldu. Azərbaycan ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edən BP-nin Direktorlar Şurasının sədri tərəfdaşlığımızın

öten dövr ərzində çox güclü olduğunu dedi və regionun inkişafı ilə bağlı layihələrdə iştirak etmələrindən qürur duyduqlarını vurğuladı. “Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələrinin əhəmiyyətinə toxunan qonaq bu layihələrin BP-Azərbaycan əməkdaşlığının uzunmüddətli olması işinə xidmət edəcəyini bildirdi.

zın, dinamik inkişafın və yüksək əlaqələrimizin gələcəkdə də davam etdiriləcəyinə əminliyimi ifadə etmək istədim. Azərbaycan xalqına sülh və əmin-amanlıq, Sizə möhkəm cansağlığı və uğurlar arzu edirəm. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin”.

Rəsmi xronika

Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırıma telefonla zəng edib. Dövlətimizin başçısı Binəli Yıldırım hakimiyyətə və inkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi Belarus xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Belarus Azərbaycanın etibarlı dostudur və ikitərəfli strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcək. Əminəm ki, Belarus və Azərbaycan xalqları arasında münasibətlərin potensialının reallaşdırılması qarşılıqlı siyasi və iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlətməyə, iqtisadiyyatlarımızın gələcək inkişafı, beynəlxalq arenada dost ölkələrimizin rolunun artırılmasına xidmət edəcək. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövlət fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri, Xahiş edirəm, Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Bu gözəl fürsətdən istifadə edərək, ötən illərdə nail olduğumuz və xalqlarımızın ortaq maraqlarına xidmət edən əməkdaşlığımızı

zın, dinamik inkişafın və yüksək əlaqələrimizin gələcəkdə də davam etdiriləcəyinə əminliyimi ifadə etmək istədim. Azərbaycan xalqına sülh və əmin-amanlıq, Sizə möhkəm cansağlığı və uğurlar arzu edirəm. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ölkənizin daha da firavanlaşmasını ürekdən arzulayıram. Bu xoş fürsətdən istifadə edib, əmin olduğumu bildirirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri ölkələrimizin rifahı naminə daha da inkişaf edəcək. Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul edin”.

Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçic Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Çox hörmətli cənab Prezident,

Serbiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bir müddət əvvəl çox böyük qonaqpərvərliklə qarşılandığım ölkənizin hərtərəfli inkişafı naminə ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram. Ali diqqətinizə çatdırıram ki, Serbiya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsində qərarlıyıq. Əminəm ki, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə uyğun olaraq Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də inkişafı və möhkəmləndirilməsi naminə birgə səylərimizi göstərəcəyik. Bu xoş fürsətdən istifadə edərək, cənab Prezident, bir daha ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Suma Çakrabartini yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsi münasibətilə təbrik etdi və onun bu vəzifəyə təkrar seçilməsini gördüyü işlərə verilən qiymət kimi dəyərləndirərək ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər mövcud olan əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirdi.

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı davam etdirməkdə ölkəmizin maraqlı olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, bu bank ilə əməkdaşlıq Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfəsini verib. Avropa Yenidənqurma və İnkişaf Bankının özəl sektora yönəltdiyi sərmayələrə toxunan Prezident İlham Əliyev bunu bank tərəfindən bu sektorda vəziyyətin düzgün qiymətləndirilməsi kimi izah etdi və həmin sərmayələrin özəl sektorun inkişafı üçün əlavə maliyyə imkanları yaratdığını dedi.



Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin ölkəmizə səfərinin məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirdi.

Suma Çakrabarti yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsində ölkəmizin verdiyi dəstəyə görə tə-

şəkkürünü bildirdi. O, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Suma Çakrabarti rəhbərlik etdiyi qurum ilə Azərbaycan arasında tərəfdaşlığın getdikcə daha da gücləndiyini məmnunluqla vurğulayaraq son illər özəl sek-

tora, xüsusilə qeyri-neft sektoruna qoyulan sərmayələrin artdığını dedi. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ölkəmizdə aparılan iqtisadi islahatları yüksək qiymətləndirdi. Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın 70 faizinin özəl


sektorun payına düşdüyünü vurğulayan Suma Çakrabarti maliyyələşdirdikləri 9 layihədən 8-nin qeyri-neft sektoruna aid olduğunu dedi. Görüşdə nəqliyyat, energetika, kənd təsərrüfatı, özəl sektor, sahibkarlıq və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Tanınmış jurnalist Tomas Qoltsun Azərbaycan dilinə tərcümə edilmiş "Azərbaycan gündəliyi" kitabının təqdimatı olub

Mayın 24-də ADA Universitetində tanınmış amerikalı ekspert, müstəqil jurnalist Tomas Qoltsun Azərbaycan dilinə tərcümə edilmiş "Azərbaycan gündəliyi" kitabının təqdimatı olub. Kitab ümummilli lider Heydər Əliyevin Tomas Qolts haqqında söylədiyi fikirlərlə başlayır.

Nəşrdə Tomas Qoltsun şahidi olduğu və 1990-cı illərdən indiyədək Azərbaycanın ictimai-siyasi həyatında cərəyan edən hadisələr əksini tapıb. Təqdimat mərasimində çıxış edən ADA universitetinin rektoru Hafiz Paşayev Tomas Qoltsun çətin günlərdə Azərbaycanı dəstəkləyən az adamlardan biri olduğunu söyləyib. Rektor

bildirib ki, bu kitab Azərbaycanın yaxın tarixini öyrənmək istəyənlər üçün dəyərli mənbə rolunu oynayacaq. ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan bildirib ki, kitabın böyük bir hissəsi



Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aiddir. O, kitabın səfirlik və ADA universitetinin birgə fəaliyyəti nəticəsində tərcümə olunduğunu qeyd edib. Ta-

nanmış jurnalist Tomas Qolts çıxışında deyib ki, bu gün Azərbaycan artıq müstəqil ölkədir. Halbuki 1993-cü ildə Azərbaycanın belə bir ölkə olacağı barədə düşünmək

çox çətin idi. Ulu öndər Heydər Əliyev Naxçıvanda olarkən onunla görüşdüyünü deyən Tomas Qolts bu kitabın o dövrün həqiqətlərini əks etdirdiyini diqqətə çatdırıb.

Dünya Humanitar Sammiti humanitar problemlərin həllinə çağırış oldu

İlham Əliyev: "Sammitin nəticələri bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verəcək"



Yaşadığımız iyirminci yüzyılda dünyada humanitar böhran getdikcə dərinləşir və müasir insan humanitar yardıma və sosial müdafiəyə daha çox ehtiyac duyur.

Milyonlarla insan belə bir vəziyyətdə yaşadığı halda, onların problemlərinin aradan qaldırılması sivil dünyanı düşündürən məsələ kimi ortaya çıxıb. Dünya böhran həddinə çatdığı zamanda, Birləşmiş Millətlər Təşkilatı fəaliyyət göstərdiyi 70 il ərzində, ilk dəfə humanitar məsələlər üzrə Dünya Sammitinin keçirilməsinə qərar verib. Bu qərar dünyada münaqişələrin qarşısının alınmasına bir çağırışdır. Sammitin məqsədi beynəlxalq humanitar sistemi gücləndirmək, 2030-cu ilə qədər yerini dəyişmiş şəxslərin sayının yarıya qədər azaltmaq, qaçqınlar üçün ən yaxşı həll yollarının tapılması kimi məsələlərin həllidir. Xatırladaq ki, 130 milyon insanın sağ qalmaq üçün köməyə ehtiyacı duyulduğu halda bu problemlərin aradan qaldırılması zəruriyyəti yaranıb.

Elə bu günlərdə İstanbulda keçirilən Birinci Dünya Humanitar Sammitinin əsas hədəfi müxtəlif zəmində baş verən münaqişələrin həllinə və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına yönəlmişdi. Sammitdə iştirak edən dünya liderlərinin çıxışlarından bəlli oldu ki, dünyanı fəlakət bölgələrindəki mövcud vəziyyət və həmin ərazilərə yardımların çatdırılması çox narahat edir. Siyasi sabitsizliyin mövcud olduğu ölkələrdə baş qaldıran problemlər mülki şəxslərin mühafizəsinin zəruriliyini diqqətə çəkir. Münaqişə və müharibələrdən əziyyət çəkən milyonlarla insan öz vətənlərini tərk etmək məcburiyyətində qalır, qaçqına, köçküne çevrilirlər. Belə

bir vəziyyətdə bütün dövlətlərin sülhə, əmin-amanlığa dəstək olması, həmrəylik nümayiş etdirməsi vacib məsələlərdəndir ki, bu da sammitdə diqqət mərkəzində saxlanılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında sammitin dünyada ehtiyac içində yaşayan milyonlarla insanın problemlərinin həlli baxımından mühüm imkan olduğunu bildirib. Qeyd edib ki, müharibələr, təbii fəlakətlər bəşəriyyətin təhlükəsizliyindən xəbər verir. Bu baxımdan, silahlı münaqişələrdə mülki şəxslərin həlak olmasının qarşısının alınması üçün səylərin artırılması vacib məsələlərdəndir. Yeni meyarlara müəyyənləşdirilməsi, bütün dövlətlərin və beynəlxalq təşkilatların humanitar böhranın aradan qaldırılmasına fəal dəstək verməsi mühüm əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan dövlətinin

sülhməramlı bir ölkə olmasına, həmrəyliyə, dostluğa, birliyə, sülhə çağırışlar etdiyi zamanda, əfsuslar olsun ki, törədilən terror aktlarından, münaqişələrdən insanlar əziyyət çəkirlər. 20 ildən artıq zamandır ki, Ermənistanın hərbi təcavüzkarları tərəfindən torpaqlarımız işğal olunub. Bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib. Sammitin plenar iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev azərbaycanlıların qaçqınlığının və məcburi köçkünlüyünün nə demək olduğunu çox yaxşı bildiklərini iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı törədib. "1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən soyqırımı kimi tanınıb. Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq, 70 yaşlı insan olub. Mindən artıq adam itkin düşüb. Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir".

Sammitin nəticələrinin bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verəcəyini bildiren Cənab İlham Əliyev 2016-cı ilin aprelində Ermənistanın dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücum həyata keçirdiklərini də vurğulayıb. Bu hücum nəticəsində əsgər və

zabitlərimiz, o cümlədən 6 mülki şəxsin qətlə yetirilməsi, 30-dan artıq mülki şəxsin yaralanması Ermənistanın təcavüzkar siyasətini bir daha ortaya qoymuş olur. "Bizim kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən artıq evə ziyan deyib, 100-dən çox ev tamamilə dağıdılıb və yandırılıb. Ermənistan ordusu mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə edib" Ü deyən Azərbaycan Prezidenti Ermənistan tərəfindən törədilən bütün müharibə cinayətlərinin sənədlərlə sübuta yetirildiyini və bu sənədlərin beynəlxalq müşahidəçilərə təqdim olunduğunu vurğulayıb. Qeyd edək ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə illərdir ki, məhəl qoymur. Cənab Prezident Ermənistanın bu qətnamələrə əməl etməsini, əks halda bu ölkəyə qarşı sanksiya tətbiq olunmasını qətiyyətlə sammit iştirakçılarının diqqətinə çatdırıb.

"Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir", - deyən Cənab İlham Əliyev bizim qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard dollardan artıq vəsait sərf olunduğunu bildirib. Belə ki, qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faizdən 12

faizə endirilib: "Ümumilikdə, son 12 ildə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib. Azərbaycan oxşar problemlərdən əziyyət çəkən ölkələrə yardım edir və edəcək. Biz BMT-nin "Ebola" virusu ilə mübarizə və bərpa tədbirlərinə maddi yardım ayırmışıq. Biz əhalinin qabaqcadan xəbərdarlıq sistemi və fəlakət riski ilə bağlı informasiyaya çıxışını təmin etmək üçün müvafiq təsisatlar və maraqlı tərəflər arasında əməkdaşlığın təbliğinə sadıq".

Sammitdəki çıxışlar, qaldırılan məsələlər mövcud böhranların qarşısını almaqda hazırlığın təmin edilməsində dönüş mərhələsi olacağından xəbər verir. Dünya liderləri ölkələrdə baş verən böhranların insan həyatı üçün nə qədər təhlükə yaratdığı ilə bir daha tanış oldular. Bu toplantıda, həqiqətən də dünyada baş verən humanitar problemlərin həlli üçün beynəlxalq ictimaiyyətə mühüm çağırışlar oldu. Qaçqın probleminin qarşısının alınmasında yeni forma və ideyaların yaradılması diqqətə çəkildi. Dünyanın müxtəlif ölkələrində münaqişələrdən, təbii fəlakətlərdən əziyyət çəkən insanların üzlaşdikləri çətinliklərin aradan qaldırılmasına bütün dünya ölkələri eyni məsuliyyətlə yanaşmalıdır. Böhran içərisində olan milyonlarla insanın problemlərinin həllində bütün dövlətlər həmrəylik nümayiş etdirməyə çağırıldı.

Nəzakət ƏLƏDDİNQIZI

Siyavuş Novruzov: "Prezident Sammitdə Azərbaycanın mövqeyini bir daha çətdirdi"

Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda Dünya Humanitar Sammitində iştirakını çox yüksək qiymətləndiririk". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. YAP İcra Katibinin müavini-nin sözlərinə görə, Sammitdə dünyanın aparıcı dövlətlərinin rəhbərləri, eləcə də BMT Baş katibi Pan Gi Mun iştirak edirdi: "Cənab Prezidentin ikitərəfli görüşləri, Sammitin toplantısında çıxış etməsi və Azərbaycanın mövqelərinin orada səsləndirilməsi, göstərilməsi, Ermənistanın işğalçı dövlət olması haqda söylədiyi fikirlər, son aprel hadisələrində işğalçı ölkənin Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi əməllər dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırıldı. Təbii ki, bunlar hamısı çox vacib şərtlərdən biri idi. Bildiyiniz kimi, bundan önce BMT-nin böyük toplantılarından biri də Azərbaycanda keçirildi". S.Novruzov əlavə edib ki, ümumilikdə Türkiyədəki Sammiti Azərbaycanda keçirilən Forumun davamı kimi qiymətləndirmək olar: "Azərbaycan da mütəmadi olaraq belə beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tədbirin bu dəfə qarşı Türkiyədə keçirilməsi və bəzi məsələlərlə bağlı mühüm addımların atılması, fikir mübadiləsinin aparılması, xüsusilə ayrı-ayrı çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulması, regionda stabil məsələsi, qaçqın və məcburi köçkünlər problemi və sair hamısı ölkəmizə aid olan məsələlərdir. Azərbaycan Prezidenti Sammitdəki çıxışında da ölkəmizin bu prosesləri gördüyünü və kifayət qədər təcrübəsi olan bir dövlət kimi özünün gələcək problemlərinin həll olunmasında tövsiyələrini dünya ictimaiyyətinin nəzərinə çatdırdı". S.Novruzov eyni zamanda müxalifətdə baş verən proseslərə də münasibət bildirib. O bildirib ki, müxalifətdə heç zaman birlik olmayıb və olmayacaq da. Pənah Hüseyn vaxtaşırı ortaya müxtəlif ideyalar atır. Onun sözlərinə görə, bu gün müxalifətdə o qədər hərislik var ki, müxalifət partiyalarının (Əli Kərimli, Arif Hacı, İsa Qəmbər) rəhbərləri öz qurumlarını şəxsi monopoliyasına çevirib: "Məsələn, AXCP-ni Əli Kərimli idarə etmir. Bu gün AXCP-ni xarici qüvvələr idarə edir. Bu partiya erməni lobbisinə xidmət edən bir təşkilatdır. AXCP erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərir. Əgər xarici qüvvələr məsləhət bilsə Əli Kərimli müxalifətin ümumi birliyində iştirak edəcək, əks təqdirdə iştirak edə bilməyəcək. Yəni nə partiya üzvlərinin özü, nə onun sədri, nə də onun rəhbərliyində olan digər insanlar belə bir qərar qəbul etmək imkanına malik deyillər". S.Novruzov bildirib ki, Müsavat Partiyası da bir dəstə insanın əlinə keçib: "Onlar bu addan istifadə edirlər və partiya kimi özlərini təqdim etməyə çalışırlar. Hazırda orada bir partiyadan üç partiya yaranıb. Təbii ki, bunların heç biri də qanuni fəaliyyət göstərmir. Bununla belə AXCP də iki hissəyə bölünüb və təşkilat adından söz deməyə onların hüquqi əsası yoxdur".



"Prezidentin sammitdə çıxışı Ermənistanla xəbərdarlıq idi"



Azərbaycan Prezidenti İlham Əliyev yaranmış şəraitdən istifadə edərək Dağlıq Qarabağ həqiqətlərini, Ermənistanın riyakar və işğalçı siyasətini, onların dünya birliyinə və beynəlxalq təşkilatlarını aldatması, əslində qadağan olunmuş silahlardan, eləcə də mülki əhaliyə qarşı zor tətbiq etməsi kimi cinayətlərinin İstanbulda keçirilən Sammit iştirakçılarına çatdırması qürurvericidir". Bu fikirləri SİA-ya millət vəkili Çingiz Qənizadə Azərbaycan Prezidentinin ötən gün İstanbulda Dünya Humanitar Sammitində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti iştirak etdiyi bütün tədbirlərdə Azərbaycanın milli maraqlarına uyğun çıxış edərək, hər kəsin ürəyindən keçən məqamları qabartmaqla ölkəmizin mövqeyini geniş şəkildə ifadə edir: "İstanbulda səslənən sərt ifadələr də, Ermənistanla, eləcə də onun havadarlarına xəbərdarlıq məqsədi daşıyırdı. Belə ki, aprelin əvvəllərində Azərbaycan ordusu tərəfindən 2000 hektardan çox ərazinin işğaldan azad edilməsi onu göstərir ki, Azərbaycan istədiyi halda daha çox öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Amma biz hələlik müharibə deyil, sülh yoluna önəm veririk. Lazım gəldikdə də sübut edirik ki, bizim gücümüz var və bundan istifadə etməklə, əsgərlərimizin həyatı bahasına da olsa torpaqlarımızı düşməndən geri almağa qadirik. Prezident İlham Əliyevin ötən gün İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı bir daha imkan və vaxt verir ki, düşməni tərəfi düşünü bəynəlxalq hüquq normalarına hörmət edərək, işğal etdiyi ərazilərdən geri çəkilsin. Bundan başqa, Ermənistanın havadarlarına bir daha xəbərdarlıq olunur ki, gələn dəfə hərbi əməliyyatı 3 gün deyil, lazım gələrsə 13 həftə 23 gün davam etməklə torpaqlarımızı işğaldan azad edə bilirik". Ç. Qənizadə qeyd edib ki, dövlət başçısının Sammitdə səsləndirdiyi sərt fikirlər eləcə də dünya ölkələrinə bir mesaj idi: "Azərbaycan Prezidenti söylədikləri fikirləri ilə dünya dövlətlərinə bildirmək istəyir ki, yatmış vicdanlarını oyadıb, qəbul etdikləri beynəlxalq hüquq normalarına, BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrinə hörmətlə yanaşaraq və ərazilərin toxunulmazlıq prinsipini rəhbər tutaraq ərazilərimizin işğaldan azad edilməsi üçün əməlli başlı şey göstərsinlər. Dünya dövlətləri fikirlərini artıq sözdə deyil əməldə də göstərməlidirlər".

Elman Rüstəmov: "Azərbaycan xüsusi maliyyə sabitliyi proqramı hazırlayacaq"

Azərbaycanda bank sektorunun dəqiq diaqnostikası aparılır." Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, diaqnostika yekunlaşdıqdan sonra xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq: "Hesab edirəm ki, ölkənin bütün makroiqtisadi strukturları - Maliyyə Nazirliyi, Malyə Bazarlarına Nəzarət Palatası - ölkədə maliyyə sabitliyinin təmin edilməsi üzrə birlikdə ciddi iş aparırlar. Bu işlərin nəticəsində xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq".



Bahar Muradova Qazaxıstana gedəcək

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova Qazaxıstanın parlament Senatı rəhbərliyinin təşkilatçılığı ilə keçiriləcək "Dinlər terrorizmə qarşı" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün mayın 29-dan iyunun 1-dək bu ölkədə səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilə ki, Astana şəhərində keçiriləcək toplantıda parlament sədrinin müavini mövzu ilə bağlı çıxış edəcək. Azərbaycandakı tolerant mühitdən, multikultural dəyərlərdən, bütün dinlərin daşıyıcıları olan insanlara göstərilən səmimi münasibətdən, terrorizmə qarşı mübarizədən söhbət açacaq.



AZƏRTAC Bakı Şəhər Halqasının rəsmi media tərəfdaşı olub



Mayın 24-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə "Formula-1" Avropa Qran-pri yarışının təşkilatçısı "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti (BŞH) arasında rəsmi tərəfdaşlıq haqqında sənəd imzalanıb. Sənədi Azərbaycanın gənclər və idman naziri və BŞH-nin sədri Azad Rəhimov və AZƏRTAC-ın baş direktoru Aslan Aslanov imzalayıblar.

AZƏRTAC ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəyə malikdir və "Formula-1" Avropa Qran-prisinə hazırlıq barədə mütəmadi xəbərlər yayır. İyunun 17-19-da keçiriləcək bu yarışın yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir və fotomüxbirlər cəlb edilib. Agentliyin bu mötəbər yarışla bağlı xəbərləri 7 dildə təqdim olunur, fotoları bütün dünyada yayılır. AZƏRTAC-ın saytında bu gündən etibarən "Formula-1" bölməsi yaradılacaq, Qran-pri barədə bütün xəbərlər, foto və videomateriallar burada yerləşdiriləcək. AZƏRTAC yarışlara hazırlıq prosesindən, bu çərçivədə təşkil olunan müxtəlif tədbirlərdən xəbərlər, reportajlar hazırlamaqla Qran-pri yarışını həm ölkə daxilində, həm də üzv olduğu informasiya alyansları və tərəfdaş olduğu agentliklər vasitəsilə beynəlxalq aləmdə geniş təbliğ edir. Rəsmi media tərəfdaşlığına dair fikirlərini bölüşən gənclər və idman naziri Azad Rəhimov deyib: "Biz çox şadiq ki, bir əsrə yaxın tarixi olan Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə ölkəmizdə bu il ilk dəfə keçiriləcək "Formula-1" Avropa Qran-prisi haqqında geniş miqyasda məlumatlılığın artırılması sahəsində əməkdaşlıq edirik. Əldə olunan razılığa əsasən, AZƏRTAC ölkə daxilində və xaricdə malik olduğu bütün imkanları səfərbər edərək Bakıda keçiriləcək "Formula-1" yarışını barədə xəbərləri bütün dünyada yayacaq. Xüsusilə qeyd etmək istərdim ki, biz bu il Bakıda sadəcə möhtəşəm yarış keçirməyəcəyik, həmçinin bu yarış vasitəsilə paytaxt Bakını və ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik. Bu şərəfli işdə bizə dəstəyini göstərəcək AZƏRTAC-ın rəhbərliyinə və onun bütün kollektivinə öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, həm Avropa Qran-prisinin, həm də Azərbaycanın bütün dünyada daha geniş səviyyədə tanınmasında bu əməkdaşlığın əvəzsiz rolu olacaq".

Tərəfdaşlıq sazişinin əhəmiyyətindən danışan AZƏRTAC-ın baş direktoru Aslan Aslanov deyib: "Dünya informasiya məkanında özünəməxsus yer tutan, mötəbər beynəlxalq media qurumlarında fəal təmsil olunan agentliyimizin həyatında bu gün daha bir əlamətdar hadisə baş verir. Kollektivimiz AZƏRTAC-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını geniş təbliğ etməsi üçün "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti ilə rəsmi media tərəfdaşlığına dair sazişin imzalanmasından məmnunluq duyur".

AZƏRTAC-ın mötəbər idman yarışlarının yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəsinin və kifayət qədər peşəkar əməkdaşlarının olduğunu vurğulayan baş direktor A.Aslanov deyib: "Ötən il agentliyimiz dünya idman tarixində ilk dəfə keçirilən və rəsmi media tərəfdaşı olduğu birinci Avropa Oyunlarının istər ölkə daxilində, istərsə də dünyada yüksək səviyyədə işıqlandırılmasını təmin edib. AZƏRTAC təmsil olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də əməkdaşlıq etdiyi 130-dan çox ölkənin xəbər agentlikləri vasitəsilə Bakıda keçiriləcək "Formula-1" yarışının da fəal təbliğatını aparır. Avropa Qran-prisinin informasiya təminatı üçün bütün potensialını səfərbərliyə alan AZƏRTAC üzərinə düşən məsul missiyanın öhdəsindən layiqincə gəlməyə, bu möhtəşəm idman yarışının təkə Azərbaycanla deyil, bütün dünyada təbliğinə töhfəsini verməyə çalışacaq". Sazişə əsasən, AZƏRTAC "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin tədbirlərinin işıqlandırılmasında üstünlüyə malik olacaq və eyni zamanda, yarışın əhəmiyyətini göstərmək üçün Beynəlxalq Avtomobil Federasiyasının "Formula-1" üzrə dünya çempionatında iştirak edən komandalar və sürücülər ilə bağlı həftəlik materiallar yayımlayacaq. Sazişin imzalanması mərasimində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasında iştirak etmək üçün Bakıda qonaq olan Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev və Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman iştirak ediblər.



25 may 2016-cı il

Milli Məclisin nümayəndə heyəti Sloveniyada görüşlər keçirib



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev rəhbərlik etdiyi və Aqrar komitənin sədri, işçi qrupunun üzvü Eldar İbrahimovun da daxil olduğu Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti mayın 23-24-də Sloveniya Respublikasında rəsmi səfərdə olub. SİA-nın xəbərinə görə, nümayəndə heyəti Sloveniya Milli Şurasının prezidenti Mitya Bervar tərəfindən qəbul edilib və daha sonra Miryam Bon-Klanyşçekin rəhbərlik etdiyi Sloveniya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərlə görüşüb. Milli Şurasın prezidenti qonaqları səmimiyyətlə salamlayaraq Azərbaycan nümayəndə heyətinin Sloveniyaya səfərindən məmnunluğunu ifadə edib.

Qarşılıqlı etimad şəraitində keçən görüşdə Mitya Bervar 2015-ci ilin mart ayında rəhbərlik etdiyi Sloveniya Milli Şurasının nümayəndə heyətinin Bakıya səfərini, Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini, Milli Məclisin sədri Oqtay Əsədovla və parlamentlərarası dostluq qrupunun üzvlərlə görüşlərini yaxşı xatırladığını, Azərbaycanda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərinin, gerçəkləşdirilən sosial-iqtisadi layihələrin, Sloveniyalı parlamentarilərin təmsalında ölkəsinə və xalqına olan isti və doğma münasibətin bilavasitə şahidi olduğunu vurğulayıb. Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildiren Azərbaycan nümayəndə heyətinin rəhbəri Ağalar Vəliyev səfərin çox əlamətdar bir dövrə - Sloveniya Respublikasının Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımasının 25-ci ildönümünün və ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümünün tamam olduğu bir dövrə təsadüf etdiyini qeyd edib. Dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun son on iki il ərzində uğurla davam etdirilməsini xüsusilə vurğulayan Ağalar Vəliyev məhz bunun sayəsində hazırda ölkəmizin

regionda lider, Avropanın enerji təhlükəsizliyində fəal iştirak edən önəmli tərəfdaş və beynəlxalq arenada böyük nüfuzu olan dövlətə çevrildiyini qeyd edib.

Eyni zamanda Ağalar Vəliyev bildirib ki, Azərbaycanla Sloveniya arasında parlamentlərarası münasibətlər də daxil olmaqla siyasi, iqtisadi, humanitar, elmi, mədəni əlaqələr durmadan inkişaf etməkdədir və ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində Prezidenti İlham Əliyevin Sloveniyaya 2006 və 2011-ci illərdəki rəsmi səfərlərinin, Sloveniyanın dövlət, hökumət və parlament rəhbərlərinin Azərbaycana rəsmi səfərlərinin və bu səfərlər zamanı əldə olunan razılaşmaların və imzalanan sənədlərin müstəsna əhəmiyyəti olub. Azərbaycan nümayəndə heyətinin rəhbəri görüş ərzində xalqımız üçün olduqca aktual olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə və bununla bağlı son duruma ayrıca toxunub. Bildirmişdir ki, 20 ildən çoxdur ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb, tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ Muxtar Vilayətilə yanaşı 7 rayonumuz işğal olunub və bir milyondan çox soydaşımız həmin ərazilərdən deportasiya olunaraq qaçqın taleyi yaşamağa məcbur edilib. Cari ilin aprel ayı ərzində erməni silahlı qüvvələrinin təxribatları ilə Azərbaycanın cəbhə boyu yerləşən mövqeləri və yaşayış məntəqələri intensiv atəşə tutulub ki, bunun da nəticəsində mülti əhali arasında ölənlər və yaralananlar olub, 500-dən artıq yaşayış evi və sosial obyekt dağıdılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzi xiyabanlarından olan Şimal Parkında ucaldılan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimində iştirak edib. Mərasimdə qeyd edilib ki, XII əsrdə yaşamış Nizami Gəncəvinin yaradıcılığında ümumbəşəri ictimai və siyasi, sosial və mədəni ideallar parlaq bədii əksini tapmış və onun yaradıcılığı bütövlükdə şərq və qərb xalqlarının ədəbiyyatlarının inkişafına müsbət təsir göstərmiş və dünya mədəniyyəti xəzinəsinə qiymətli incilər kimi daxil olub. Memorial abidənin Azərbaycan-Sloveniya dostluq münasibətlərinin parlaq təəcəssümü olduğunu vurğulayan Ağalar Vəliyev bunu Sloveniya xalqının Nizami Gəncəviyə olan ehtiramı və bü-

tövlükdə mədəniyyətimizə və tariximizə verilmiş yüksək qiymət kimi dəyərləndirib və bu işdə əməyi keçmiş hər kəsə minnətdarlığımı bildirib. Rəsmi səfərin proqramı çərçivəsində Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Sloveniyanın işgüzar dairələri ilə görüşü olub. Görüşdə çıxış edən Milli Məclisin deputatı Ağalar Vəliyev qarşılıqlı hörmət və maraq prinsiplərinə əsaslanan Azərbaycan-Sloveniya iqtisadi əlaqələrinin son illər ərzində uğurla inkişaf etdiyini və Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə, o cümlədən Sloveniya ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb.

Bildirib ki, dövlət başçılarının və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin inkişafına böyük təkan verib və indiyədək Azərbaycan və Sloveniya arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən 12 sənəd imzalanıb, 9 sənəd isə hazırda baxılmaqdadır. Biznes dairələri ilə görüşdə Ağalar Vəliyev qeyd edib ki, Azərbaycan-Sloveniya siyasi münasibətlərinin yüksək səviyyədə olduğu indiki dövrdə iqtisadi və ticari əlaqələrimizin daha da genişləndirilməsi, xüsusilə tikinti, İKT, alternativ enerji, logistika, turizm, əczaçılıq, emal və s. sahələrdə əməkdaşlığımızın gücləndirilməsi üçün çox böyük imkanlar vardır. Belə ki, Azərbaycanda mövcud olan siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, əlverişli biznes mühiti iş adamlarımız arasında əməkdaşlığın inkişafı üçün böyük perspektivlər yaradır. Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, hazırda ölkəmizdə postneft dövründə yeni iqtisadi siyasətin əsas konturlarını özündə əks etdirən genişmiqyaslı islahatlar konsepsiyası həyata keçirilir.

Bu konsepsiyanın aparıcı sahələri olan iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sənayesinin tərəqqisi, sahibkarlığın inkişafı, biznes şəraitinin və investisiya mühitinin yaxşılaşdırılması məqsədi ilə bir sıra əməli tədbirlər görülüb və müvafiq qanunvericilik bazası yaradılıb.

Görüşün sonunda Ağalar Vəliyev Sloveniyanın biznes dairələrini və iş adamlarını Azərbaycanla daha fəal əməkdaşlığa etməyə dəvət etmişdir. Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti səfər çərçivəsində həmçinin 28 May - Respublika Günü və Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin 20 illiyinin tamam olması ilə bağlı təşkil edilmiş rəsmi ziyafətdə iştirak edib və Novoqoritsa şəhərində II Dünya müharibəsinin əfsanəvi partizanı, Azərbaycan və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin (Mixaylonun) abidə-məzar kompleksini ziyarət edib. Bununla da Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev rəhbərlik etdiyi Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başa çatıb.



Mübariz Qurbanlı İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə görüşüb

“Bu gün dünyada baş verən münaqişələr multikulturalizm ideyalarını aktuallaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il ölkədə “Multikulturalizm ili” elan edib. Azərbaycan həmişə dünyada müxtəlif xalqların dinc və yanaşı yaşamasının tərəfdarı olub. Bu gün Azərbaycanda azsaylı xalqların mehribanlıq şəraitində yaşaması digər ölkələr üçün nümunədir”. Bu fikirləri Təbriz şəhərində səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 23-də İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə görüşdə söyləyib.

Komitə sədri deyib: “Təəssüf ki, dünyanın bəzi regionlarında dini və etnik zəmində qarşıdurmalar mövcuddur və bu qarşıdurmalar nəticəsində minlərlə insan qətlə yetirilir. Silahlı qruplaşmalar islam dini adından sui-istifadə edərək terrorçuluqla məşğul olurlar. Bunların qarşısını almaq üçün islam dinini düzgün təbliğ etmək lazımdır”.

M.Qurbanlı diqqətə çatdırıb ki, Azərbaycan xalqının Ümmümilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtdıqdan sonra cəmiyyətdə, xüsusilə gənclər arasında milli-mənəvi dəyərlərin möhkəmlənməsini diqqət mərkəzində saxlayırdı: “Azərbaycan xalqının mənəvi dəyərləri islam dini üzərində formalaşmışdır. Uzun müddət Sovet İttifaqının ateizmi təbliğ etməsinə baxmayaraq, xalqımız dini dəyərlərini unutmayıb. İslam dininin Azərbaycan xalqının dünyagörüşündə mühüm yeri var”.

Komitə sədri onu da vurğulayıb ki, müstəqilliyin ilk illərində ölkəmizdə cəmi 17 məscid var idi: “Bu gün isə Azərbaycanda məscidlərin sayı 2050-yə çatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilən Heydər Məscidi möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu məsciddə, eyni zamanda 7 min insan ibadət edə bilər”.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan M.Qurbanlı onu da diqqətə çatdırıb ki, erməni vandalları Şuşada, Ağdamda və işğal altında qalan digər rayonlardakı məscidləri dağıdıb, təhqir ediblər. Ermənilər məscidləri dağıtmaqla yalnız Azərbaycana qarşı deyil, həmçinin, islam dininə etiqad edənlərə qarşı təhqiramiz hərəkat ediblər. Bunlar cavabsız qalmamalıdır.

Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qeyd edən Ayətullah Şəbüstəri də çıxışı zamanı bildirib ki, işğal olunan torpaqlar qaytarılmalıdır. O, dünyada müsəlmanlara qarşı ayrı-seçkiliyin mövcud olduğunu deyib, islam həmrəyliyinin zəruriliyini vurğulayıb. Qeyd edilib ki, gənclərin düzgün yönləndirilməsi onların radikal qruplaşmalara qoşulmasının qarşısını ala bilər. Azərbaycanda məscidlərin bərpasını və dini dəyərlərin qorunmasını yüksək qiymətləndirən Ayətullah Şəbüstəri qonşu və dost ölkənin inkişaf etməsinin sevindirici olduğunu bildirib.

Görüşdə dini sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

R.KAMALQIZI

Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümü ilə bağlı Səbail məktəbliləri arasında müsabiqə keçirilib

Dünən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində YAP Səbail rayon təşkilatının qərargahında növbəti tədbir keçirildi.

Tədbirdə Səbail rayon icra hakimiyyətinin və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunan Səbail məktəbliləri arasında "Bədi qiraət", "Hərbi vətənpərvərlik" mövzusunda isə rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Rayon rəsmiləri və ictimaiyyət nümayəndələri ilk öncə təşkilatın foyesində müsabiqədə nümayiş olunmuş rəsm əsərləri ilə tanış olublar.

YAP Səbail rayon təşkilatının sədri, professor, millət vəkili Şəmsəddin Hacıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin ideyalarının Azərbaycan xalqının tarixinə, bu gününə və gələcəyinə əbədi həkk olunduğunu vurğulayıb. Millət vəkili Azərbaycan dövlətçiliyi və xalqı üçün Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən, ölkəmizin ən çətin anlarında Onun böyük xilaskar missiyasından, müstəqilliyimizin əldə olunması və qorunub saxlanılmasında, ölkəni düşdüyü dərin siyasi və iqtisadi böhrandan və məhv olmaq təhlükəsindən xilas etməsindən, iqtisadiyyatımızın bazar mexanizmləri əsasında qurulmasında, cəmiyyət həyatının demokratikləşməsində, siyasi və iqtisadi sabitliyin təmin olunmasında və s. əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, nə qədər Azərbaycan var, Ümummilli Liderimiz də yaşayacaq və Onun unudulmaz xatirəsi daima xalqımız tərəfindən ehtiramla yad ediləcəkdir.

Dahi şəxsiyyətin doğum gününə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəsə ötürülməsi üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Ş.Hacıyev müsabiqə qaliblərini təbrik etdi.

Sonra 29 aprel tarixində YAP Səbail rayon təşkilatının qərargahında keçirilmiş "Bədi qiraət" müsabiqəsində iştirak edən və 7, 49, 50, 51, 132-134, 160, 162, 189-190, 236, 239 və 329 nömrəli orta məktəbləri təmsil edən məktəblilər, həmçinin 10 may tarixində "Hərbi-vətənpərvərlik" mövzusunda keçirilmiş rəsm müsabiqəsinin 14 nəfər qalibi mükafatlandırılıb. Qeyd edilib ki, "Səhil bağı"nda keçirilmiş rəsm müsabiqəsində rayonun orta məktəblərində, həmçinin Bakı Oksford Məktəbində oxuyan və rayondakı 20 sayılı Uşaq Yaradıcılıq Mərkəzində məşğul olan 100-dən çox məktəbli iştirak edib.

R.HÜSEYNOVA

İsa Həbibbəyli: "Elm ictimaiyyəti qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışır"



"Prezident İlham Əliyevin humanitar və ictimai elmlərin qarşısında qoyduğu ən mühüm məsələlərdən biri Azərbaycanda müstəqillik dövrünün öyrənilməsidir". Bu fikri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, bu çağırış elmi ictimaiyyətin diqqətini müstəqillik dövrünün problemlərinə, onların öyrənilməsinə yönəldən əhəmiyyətli bir məsələdir. Onun sözlərinə görə, Azərbaycan elminin inkişafı dövlətin diqqət mərkəzindədir. "Elm ictimaiyyəti qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Dövlət tərəfindən bu yöndə geniş imkanlar yaradılıb. AMEA-nın maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətdə vacib addımlar atılır. Hesab edirəm ki, elmin inkişafı baxımından bu amil böyük önəm kəsb edir"- deyərək, akademik vurğulayıb.

KİVDF milli mətbuatın yaranmasının ildönümü ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 22 iyul milli mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edib. Fondan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq 19 istiqamət üzrə yazılar qəbul ediləcək. Müsabiqə elan olunan gündə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Yazılar mövzunun əhatə olunması, jurnalist araşdırması, materialın oxucu üçün informasiyalıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədi-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, ictimai maraqların müdafiəsi meyarları üzrə qiymətləndiriləcək.

Hər istiqamət üzrə 6 qalib müəyyən edilir. Birinci yer üçün 500 AZN (bir nəfər), ikinci yer üçün 400 AZN (iki nəfər), üçüncü yer üçün 300 AZN (üç nəfər) məbləğində mükafat müəyyən olunub. Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir. Maksimum 50 baldır. Ətraflı məlumatı KİVDF-nin saytından əldə etmək olar.



Bakıda ilk dəfə olaraq elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Dünən AMEA Rəyasət Heyəti, AR Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Elmi-Praktik Konfrans keçirilib. Konfrans "Elektron tibbin multidissiplinar problemləri" I Respublika elmi-praktik konfransı da elektron səhiyyənin formalaşdırılmasına elmi dəstək verilməsi və prioritetlərin müəyyənləşdirilməsi, bu sahədə aparılan elmi-tədqiqatların əlaqələndirilməsi, eləcə də xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə davamlı əməkdaşlıq əlaqələrinin təşkili məqsədinə xidmət edib.

AMEA-nın əsas binasının dairəvi zalında keçirilən tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları və tibb sahələri üzrə aparıcı alim və mütəxəssisləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk tədbiri Azərbaycan səhiyyəsi və elmi, bütövlükdə ölkə ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndirib. Elektron tibbin formalaşması problemlərinin müxtəlif aspektləri ilə məşğul olan alim və mütəxəssislərin bir araya gəlməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu bildirib, bu sahədə mövcud problemlərin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Akademik səhiyyə sisteminin müasir tələblərə uyğunlaşdırılması, yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üçün elmdə əldə olunmuş nailiyyətlərə əsaslanmaq, innovativ texnologiyaların geniş tətbiqinin vacib şərtlərdən olduğunu bildirib. İKT-nin müxtəlif sferalarda, o cümlədən tibbdə tətbiqinin Prezident İlham Əliyev tərəfindən prioritet sahə kimi müəyyənləşdirildiyini qeyd edən A.Əlizadənin sözlərinə görə, dövlət başçısının rəhbərliyi və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın humanist təşəbbüsləri sayəsində ölkədə səhiyyə sisteminin inkişafı, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. A.Əlizadə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın əsas istiqamətlərindən birinin də, məhz elektron səhiyyə sisteminin formalaşdırılması, İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi olduğunu qeyd edib.

AR səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxışında ölkədə elektron tibbin formalaşması ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan uğurlardan danışıb. O bildirib ki, bu istiqamətdə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" çərçivəsində kompleks tədbirlər həyata keçirilir.

AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov ölkədə səhiyyə və tibb elminin inkişafına göstərilən qayğıdan söz açıb. Son zamanlar səhiyyə sisteminə uğurlu islahatlar aparıldığını qeyd edən akademik Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti və dəstəyi sayəsində bütün regionlarda yeni səhiyyə obyektlərinin tikilib istifadəyə verildiyini, tibb elminin ən son yenilikləri, texnoloji innovasiyalar, müasir müalicə üsullarının klinika və sağlamlıq mərkəzlərində uğurla tətbiq edildiyini, həkimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün səmərəli işlərin görüldüyünü söyləyib.

O, akademiya biotibb sahəsinin inkişaf tarixindən bəhs edərək, hələ keçən əsrin 70-ci illərindən başlayaraq akademik Cəlil Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bioinformatika məktəbinin əsasının qoyulduğunu vurğulayıb. Azərbaycanda e-elmin inkişaf etdiyini, elmi müəssisələrin prioritetlərinin yeniləndiyini, superkompüter texnologiyalarının böyük imkanlar və etdiyini söyləyən Ə.Əmiraslanov herontologiya, kök hüceyrələri sahəsində aparılan tədqiqatların əhəmiyyətini qeyd edib.

Akademik, həmçinin biotibb sahəsində elmi kadrların hazırlanmasının ən böyük problemlərdən olduğunu bildirib. Nətiqə ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə yüksək texnologiyaların tətbiqi ilə biotibb sahəsində biliklərin tədrisinin gücləndirilməsinin zərurliyini ifadə edib.

Xarici elmi mərkəzlər ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məsələlərinə də toxunan Ə.Əmiraslanov ABŞ, Cənubi Koreya, İngiltərə və s. kimi dünyanın qabaqçılıq ölkələrinin təcrübəsindən yararlanmağın, davamlı əlaqələrin qurulmasının zərurliyini bildirib.

Tədbirdə AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rəşad Əliyev "Elektron tibbin formalaşmasının aktual elmi-nəzəri problemləri və həlli perspektivləri" mövzusunda məruzə ilə çıxış etdi. Akademik elektron tibbin elektron hökumətin tərkib hissəsi olduğunu qeyd edərək, bu sahədə mövcud problemlərin multidissiplinar xarakter daşdığına nəzərə çatdırıb. İnstitut direktoru rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində elektron tibb sahəsində həyata keçirilən tədqiqatlardan söz açıb. R.Əliyev, həmçinin e-tibbin sürətli inkişafının təmin olunması üçün tibbi informatika ixtisası üzrə mütəxəssis və elmi kadrların hazırlanması, bu sahəyə dair dərslər və dərslər vəsaitlərinin məzmununun yenilənməsi, tibb işçilərinin İKT biliklərinin artırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinin vacibliyini də qeyd edib.

Tədbirdə, həmçinin AR Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Vurğun Hacıyev "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mövcud tibbi informasiya sistemlərinin imkanları haqqında", Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli "Tibbi təhsildə kompüter texnologiyaları", AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev "Azərbaycan Respublikasında tibbi informatikanın təşəkkülü və perspektivləri" mövzusunda çıxış ediblər. Konfrans öz işini AMEA İnformasiya Texnologiyaları İnstitutunda üç paralel seksiya iclasında davam etdirilib.

25 may 2016-cı il



Oturduqları budağa mişar çəkən "liderlər"

RƏFIQƏ

Bu gün bir çoxlarını belə bir sual maraqlandırır - ümumiyyətlə, müxalifət varmı? Vaxtilə Azərbaycanda "çox güclü" olduqlarını iddia edənlər ötən zaman kəsimində "əriyərk", yoxa çıxmağa başlayıblar. Yəni "var olduqlarını" deyənlər indi yox olmamaq üçün belə özlərində güc tapa bilmirlər. Xüsusilə, müxalifətin əsas iki qanadı olan Müsavat və AXCP-də durğunluğun yaşanması, qarşıdurmaların yaşanması da, təbii ki, səbəbsiz deyil.

Maraqoğurucu məqamlardan biri də müxalifətin uzunmüddətdən bəri bəzi yenilənmələrə getmək yerinə, daha çox köhnələrlə işləməyə üstünlük verməsidir. Belələri buna "klassik" yanaşma deyirlər. Ancaq durumun kritikliyi də ondadır ki, artıq nə Müsavat, nə də AXCP rəhbərliyi artıq geriye heç bir yol görmür. Qabağa getmək üçün isə yetərli potensial və gücün olmaması isə onları daha da aciz, yazıq və cılız duruma sürükləyib.

Ona görə ki, istər Ə.Kərimli, istərsə də İ.Qəmbər baxmayaraq ki, başqanlıq postunu saxtakarlıq yolları ilə A.Hacıyaya transfer edib, partiyalarının işlərdən daha çox, bir-birlərinə qarşı mübarizə aparmaqda maraqlıdır. Onların istəkləri budur ki, ikisindən biri sıradan çıxsın və müxalifətçilik "bazarı"nda monopolistliyə yiyələnsinlər. Amma atılan bu addımlar da heç bir nəticə vermir, əksinə...

Yeni lider indiki müxalifət partiyalarının rəhbərləri arasından çıxmayacaq

Bundan sonrakı mərhələdə Azərbaycanda ənənəvi müxalifət düşərgəsi daha ciddi problemlərlə üzləşməli olacaq və olmaqdadır da. Ona görə ki, zəiflədikcə cəmiyyətdən qopacaq partiya sədrlərinin durumu yenidən düzəltmək üçün potensialları yoxdur. Eyni zamanda, onlar zəiflədikcə parçalanmalar da artmağa başlayacaq və bu yeni siyasi qüvvənin formalaşmasına yardımçı olacaq. Bu partiyalar sıradan çıxacaq. Hətta buz yerindən tərpenməyə başlayıb, deyəsən...

Onların yerini dolduracaq qüvvənin isə hansı biri olacağı məlum deyil. Məlum olan odur ki, həmin yeni lider indiki müxalifət partiyalarının rəhbərləri arasından çıxmayacaq.

Düşərgənin yazıq halı isə kimsənin marağında deyil. Şəxsi maraqların üstünlüyü düşərgənin maraqlarını geridə qoyduğuna görə, bu gün vəziyyətin nə yerdə olduğu göz qabağındadır. Yəni "liderlərin" gözləri görə-görə oturduqları budaqlara mişar çəkənləri fakta çevrilib...

Çin Baş nazirinin müavini Azərbaycana səfər edəcək

Çin Xalq Respublikası Dövlət Şurası sədrinin (Baş nazirin) müavini, Çin Kommunist Partiyası Siyasi Bürosu Daimi Komitəsinin üzvü Can Qaoli Azərbaycana səfər edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözcüsü xanım Xua Çunin mayın 23-də ənənəvi mətbuat konfransında məlumat verib. O bildirib ki, Can Qaoli Azərbaycan hökumətinin dəvəti əsasında iyunun ilk günlərində Bakıda olacaq.



Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

İyun ayının 3-4-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlı hazırlıq işləri yekunlaşıb, tədbirin qonaqları və nümayəndələrin siyahısı dəqiqləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "SƏS" qəzetinə verilən məlumata görə, Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək.

Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edəcək.

Proqrama əsasən, qurultay iştirakçıları iyunun 2-də Fəxri Xiyabanda



Ümummilli Lider Heydər Əliyevin abidə kompleksini, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin məzarını və türk əsgərlərinin anım kompleksini ziyarət edəcəklər.

Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimi iyunun 3-də Heydər Əliyev Mərkəzində baş tutacaq. Rəsmi açılışdan sonra qurultay öz işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyaların

hazırlanması, yeni global iqtisadi tendensiyalar fonunda lobbı quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirəcəklər.

Dünya Azərbaycanlılarının IV Qurultayında prioritet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq.

Tədbir çərçivəsində Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü də planlaşdırılır. Görüşdə xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə ediləcək.

Qurultay öz işini iyunun 4-də yekunlaşdıracaq.

NƏZAKƏT



Azərbaycan ilə Qətər Dövləti arasında təhsil əlaqələri genişlənir

Qətər Dövlətinin əmirinin bu ilin martında ölkəmizə səfəri çərçivəsində əldə olunmuş razılığa əsasən və "Azərbaycan Respublikası hökuməti və Qətər Dövləti hökuməti arasında təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na uyğun olaraq, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Dohaya səfər edib. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirlə ki, M.Cabbarov Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. M.Cabbarov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində təhsil islahatları barədə məlumat verib. Sonra Azərbaycanın təhsil naziri Qətər Universiteti və Həməd bin Xəlifə Universitetində olub, bu ali təhsil müəssisələrinin prezidentləri ilə görüşüb. Görüşlərdə təhsil sahəsində əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinin, elmi tədqiqatların aparılmasının əhəmiyyətini qeyd edilib. M.Cabbarov Qətər Fondu və "Təhsil Şəhəri"ndə də olub. Azərbaycanlı nazirə Qətər Dövlətinin təhsil sahəsindəki nailiyyətləri, həyata keçirilən bir sıra layihələr barədə məlumat verilib.



Dəşkəsəndə təbii fəlakət olub

Dəşkəsən rayonu ərazisində 23 may 2016-cı il tarixdə saat 18-00 radələrində baş vermiş təbii fəlakət, yağış və dolu ilə müşayiət olunan güclü külək əsməsi - qasırğa nəticəsində Dəşkəsən şəhərinin 10-dan artıq yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun yol, elektrik, rabitə təsərrüfatına və əkin sahələrinə ziyan dəymişdir.

1 nəfər şəhər sakininin fərdi minik avtomobilinin üzərinə ağac aşması nəticəsində avtomobil yararsız hala düşmüşdür.

Baş vermiş təbii fəlakət barədə aidiyyəti üzrə qurumlara məlumatlar verilməmişdir. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.

RƏFIQƏ



Azərbaycan dövləti hər zaman humanizm dəyərlərinə sadıqdır

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü,
Milli Məclisin deputatı Mələhət İbrahimqızının yap.org.az-a müsahibəsi

- Mələhət xanım, bildiyimiz kimi, mayın 20-də Azərbaycan parlamenti Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar qəbul edib. Sizcə, bu təşəbbüsün əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Qeyd edim ki, buna qədər də Mehriban xanım üç dəfə "Amnistiya aktı haqqında" qərar layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib və Milli Məclis də bu müraciəti çox yüksək qarşılayıb. Təkcə parlamentdə deyil, bütövlükdə Azərbaycan cəmiyyəti bu addımı yüksək qiymətləndirib. Həqiqətən də, insan azadlıqlarının qorunması ilə bağlı bu "Amnistiya aktı haqqında" qərar böyük əhəmiyyətə malikdir. Bu addım Azərbaycanla yanaşı, beynəlxalq aləmdə, o cümlədən Avropada da çox müsbət qarşılanır. Son amnistiya haqqında təşəbbüs və onun qəbul olunması da xarici medianın və insan hüquqları sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Onlar da bu addımı çox yüksək qiymətləndirirlər".

Mayın 20-də Milli Məclisdə 28 May - Respublika Günü münasibətilə qəbul olunmuş amnistiya haqqında qərar 10 min nəfərə şamil olunacaq. Bu qərar nəticəsində 3 mindən çox məhbus azadlığa qovuşacaq. Ona görə də, Mehriban xanım Əliyevanın bu cür böyük humanist addımı hər kəs tərəfindən böyük sevincle qarşılanır və yüksək qiymətləndirilir.

- Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi və təbliğ etməyi qarşısına məqsəd qoyan Heydər Əliyev Fondunun fəaliyyəti həm cəmiyyətimizdə, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Fondun həyata keçirdiyi layihələrin, reallaşdırılan tədbirlərin müxtəlif sahələrin inkişafına və ölkə reallıqlarının təbliğinə verdiyi töhfələr nədən ibarətdir?

- Heydər Əliyev Fondu ölkəmizin inkişafına böyük töhfələr



verir. Fond bu yöndə çoxşaxəli fəaliyyət göstərir. 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi və bu yöndə mühüm layihələr reallaşdırmağı qarşısına məqsəd qoyub. Əlbəttə ki, Fondun ötən illərdə ortaya qoyduğu genişmiqyaslı fəaliyyət Azərbaycan xalqı tərəfindən dəstəklənir və Fondun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsləri yüksək dəyərləndirilir. Bilirsiniz ki, Heydər Əliyev Fondu respublika miqyasında, eləcə də beynəlxalq səviyyədə böyük layihələr reallaşdırır. Fond ölkəmizdə tolerantlıq ənənələrinin möhkəmlənməsinə, Azərbaycanın dünyaya multikulturalizm, tolerantlıq, dözümlülük məkanı kimi təqdim edilməsi yönündə həyata keçirilən işlərə də mühüm dəstək verir.

Yeni Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycan xalqı və dövlətinin maraqları üzərində qurulub. Fondun fəaliyyəti çoxşaxəli olmaqla yanaşı, eyni zamanda, o, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsədüfi deyil ki, məhz bu kampaniyaya start verildəndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib. Bunun nəticəsində də dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyırlar.

Azərbaycanın birinci xanımı milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində də geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin çox vacib istiqamətlərindən biri məhz Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıtılmasıdır. Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr bərpa olunub. Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunub. Azərbaycan reallıqlarının beynəlxalq miqyasda təbliğ edilməsi, müsbət imicinin möhkəmləndirilməsi istiqamətində görülən işlər kontekstində Mehriban xanım Əliyevanın təşkilatçılıq fəaliyyətinə xüsusi toxunmaq gərəkdir. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzlu "Eurovision-2012" mahnı müsabiqəsi, ilk Avropa Oyunları ölkəmizdə keçirildi.

Azərbaycanın birinci xanımının yüksək dəyərlərə söykənən çoxşaxəli fəaliyyəti nəinki ölkəmizdə, eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən də ən yüksək səviyyədə təqdir olunur. Bunun göstəricisidir ki, Azərbaycanın birinci xanımı mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiya-nın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadıqlığına görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bütövlükdə, mən hesab edirəm ki, Heydər Əliyev Fondunun fəaliyyəti ölkə miqyasına sığmır. Ona görə də, Fonda beynəlxalq status verilməlidir.

- **Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir...**

- Bəli, bu siyasətin və müsbət ənənənin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu öz fəaliyyətində daim diqqət mərkəzində saxlayıb. Ümummilli lider Heydər Əliyev məhkumların bağlılaşması ənənəsini formalaşdırmaqla onlara etimad göstərdiyini sübuta yetirirdi.

Buradan da əfv sərəncamlarının, amnistiya aktlarının əxlaqi, mənəvi-psixoloji, ictimai faydası özünü təsdiq edir. Eyni zamanda,

cinayətkarlıq yolundan üz çevirərək özünü cəmiyyətə adaptasiya etməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir. Humanizm siyasətinin əsas məqsədlərindən birini də rol və statusundan asılı olmayaraq, sosial münasibətlər sistemində iştirak edəcək, cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyası təşkil edir. Bunun üçün dövlət tərəfindən olduqca yüksək səviyyədə dəyərləndirilən ən müxtəlif addımlar atılıb və hazırda da bu istiqamətdə davamlı tədbirlər görülür. Bunlardan birini də, qeyd etdiyim kimi, azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan əfv haqqında sərəncamlar, həmçinin amnistiya aktlarının qəbul olunması təşkil edir. Xatırladım ki, Ümummilli liderimiz Heydər Əliyevin Prezidentliyi dövründə, yəni 1993-2003-cü illərdə 7 Amnistiya aktı qəbul edilib və 32 Əfv Sərəncamı imzalanıb.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, bütövlükdə ölkəmizdə 61 əfv Sərəncamı imzalanıb. Bu humanist addımlar mütəmadi xarakter daşıyır. 1996-cı ildən Azərbaycanda 11 amnistiya aktı qəbul olunub ki, bunun da 4-ü məhz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşmışdır.

Sonuncu amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ikinci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər. Buraya Ermənistandan deportasiya olunmuş, Çernobil qəzasının aradan qaldırılmasında iştirak etmiş, 20 Yan-

var faciəsində və Xocalı soyqırımında əlil olmuş və şəhid olmuş şəxslərin yaxın qohumları, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, müxtəlif orden və medallarla təltif olunmuş şəxslər də daxildir.

- **Mələhət xanım, hüquqi dövlət olan Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması səviyyəsi necə qiymətləndirilir?**

- Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Öz növbəsində, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruluşu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu işə, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir.

Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlməmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin timsalında müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"ni təsdiq etdiyi xatırladılır və bildirilir ki, Ümummilli lider Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü elan olunub, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilir. Azərbaycan hüquqi-demokratik dövlət olmaqla, hər zaman humanizm dəyərlərinə sadıqdır.

ZƏHMƏTKƏŞ ALİM, TƏCRÜBƏLİ PEDAQQOQ, QAYĞIKEŞ İNSAN

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" şöbəsinin müdiri, Rusiya Federasiyası Avrasiya İnzibati Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə üzrə elmlər doktoru Sakit Yəhya oğlu Hüseynov ömrünü bütünlüklə Azərbaycan elminin inkişafına həsr etmiş, daim istedadlı gəncləri yola bir ziyalı kimi nur saçaraq, onların yanında olmuşdur. S.Y.Hüseynov 6 monoqrafiyanın, 1 dərslik, 20-dən çox metodik vəsait və broşuranın, həmçinin 170-ə yaxın elmi məqalənin müəllifidir.



yasi-hüquqi, sosial-iqtisadi, ekoloji, demoqrafik, səhiyyə-sağlamlıq, ailə və məişət, elm və təhsil, informasiya, mədəniyyət, turizm və s. tədqiq etmişdir.

S.Hüseynovun elmi yaradıcılığının daha bir sahəsi də dinin fəlsəfəsi, dini tolerantlıq mədəniyyəti ilə bağlıdır. Məhz bu istiqamətdəki araşdırmalarını, gəldiyi nəticələri, o, 2012-ci ildə nəşr edilmiş "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik" adlı monoqrafiyasında əks etdirmişdir. Monoqrafiyada Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin formalaşması araşdırılmış, islam dininin Qafqazda, o cümlədən Azərbaycanda yayılması, həm islam dininin özünün tarixən tolerant din olması, həm də Azərbaycanda dini tolerantlığın formalaşması və mövcud vəziyyəti faktlar əsasında tədqiq edilmişdir. Bundan başqa müəllif tərəfindən kitabda müstəqillik dövründə Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi şərh edilmiş, dini etiqad azadlığının hüquqi və sosioloji aspektləri təhlil olunmuş, respublikamızda milli təhlükəsizliyin təmin olunmasında dini təhlükəsizliyin əhəmiyyəti izah edilmiş, davamlı inkişafa keçilməsində dinlərarası və mədəniyyətlərarası dialoqun rolu vurğulanmışdır.

Monoqrafiyada Azərbaycanda dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində və dövlət-din münasibətlərinin tənzimlənməsində Ulu Öndər Heydər Əliyevin rolu xüsusi olaraq işıqlandırılmış və Onun layiqli davamçısı Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər geniş şəkildə şərh edilmişdir. Kitabda Sakit müəllim çox düzgün olaraq qeyd etmişdir ki, Ulu Öndər respublikamızda yaşayan bütün xalqlara, bütün millətlərə dilindən, dinindən, siyasi mənsubiyətindən asılı olmayaraq, başqa dinin nümayəndələrinə qarşı həmişə qayğıkeş münasibət göstərmişdir. Heydər Əliyev çıxışlarının birində ölkəmizdə müxtəlif dinlərə mənsub olan insanların birgəyaşayışı və tolerantlığından bəhs edərək demişdir: "Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, baş-

qa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyətindən asılı olmayaraq azadlıq, hürryyət imkanları verir."

Eyni zamanda, S.Hüseynov öz kitabında göstərmişdir ki, Ulu Öndər başqa dinlərə qarşı dözümlülük və tolerantlıq münasibətini həmişə öz fəaliyyəti və öz əməli ilə sübut etmişdir. Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə qayğı ilə yanaşmışdır. Məsələn, İsa Peyğəmbərin Mövlud bayramı münasibəti ilə Azərbaycandakı Pravoslav İcmasını təbrik edən Heydər Əliyev demişdir: "Sizi İsa Peyğəmbərin Mövlud bayramı münasibətilə təbrik edirəm! Dünyanın bütün pravoslav xristianları üçün bu işıqlı gündə sizlərə can sağlığı, səadət diləyirəm. Arzu edirəm ki, sizin bütün nəcib niyyətləriniz yerinə yetsin, bütün dilekləriniz başa gəlsin. İnanıram ki, Azərbaycandakı Pravoslav İcmasının firavanlığı vətənimizin tərəqqisi və çiçəklənməsi, bütün vətəndaşlarımızın xoşbəxt gələcəyi üçün etibarlı zəmin olacaqdır."

S.Hüseynov Azərbaycanda fəaliyyət göstərən qeyri-islam dini icmalarına Heydər Əliyevin münasibətini faktiki materiallar əsasında şərh etmişdir. Həmçinin, o, öz monoqrafiyasında Ulu Öndərin 90-cı illərin əvvəllərində irəli sürdüyü tolerantlıq ideyalarının şərhində Dini Komitənin sədri işləmiş prof. R.Əliyevin kitabına istinad etmişdir. Lakin S.Hüseynov öz monoqrafiyasında müstəqil Azərbaycanda dini tolerantlıq ideyalarının dinamikasını geniş və kompleks şəkildə araşdırmağa nail olmuşdur. Bu baxımdan, "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik" adlanan kitabın IV fəslində Azərbaycanda dini tolerantlıq mədəniyyətinin Heydər Əliyevin dövlət qayğısı ilə əhatə olunduğunu, sonra isə Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırıldığını S.Hüseynov kompleks şəkildə tədqiq etmişdir. Burada dini tolerantlıq mədəniyyətinin inkişafında başda Allahşükür Paşazadə olmaqla Qafqaz Müsəlmanları İdarəsinin (QMI) rolunu şərh edən müəllif həmin qurumun bu sahədəki fəaliyyətinə xüsusi diqqət yetirmişdir.

Sakit müəllim həm də vətənpərvər alimlərimizdendir. Belə ki, S.Hüseynov 1999-cu ildən başlayaraq işğal olunmuş ərazilərdə ermənilərin ekoloji cinayətləri haqqında KİV-də xeyli məqalələr çap etdirmiş və bu barədə beynəlxalq təşkilatlara müraciətlər göndərmişdir. 2002-ci ildə Ekologiya və

Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz"ində S.Hüseynov ekspert kimi fəal iştirak etmişdir. Onun təşəbbüsü ilə 22 oktyabr 2004-cü ildə Milli QHT Forumunun fəalları ilə (K.Mahmudov, F.Mehtiyev və b.) birlikdə beynəlxalq ekoloji təşkilatlara çoxsaylı müraciətlər göndərilmişdir. S.Hüseynov indi də sosial-ekoloji problemlər, davamlı inkişaf və s. sahələrdə öz elmi araşdırmalarını yorulmadan davam etdirir.

Məhz çalışqanlığın, elmin sirlərinə yaxından yiyələnməyin, daimi elmi axtarışda olmağın, zəhmətə qatılmağı bacarmağın, müasir fəlsəfəyə dərinlən yiyələnməyin və vətəninə, millətinə hədsiz sevginin nəticəsidir ki, fəlsəfə elmləri doktoru Sakit Hüseynovun vətənpərvərlik, yoxsulluğun azaldılması və davamlı inkişaf, ekoloji problemlər, məişət ekologiyası və s. sahələrdə yazdığı 50-yə yaxın elmi əsər dünyanın müxtəlif nüfuzlu elmi nəşrlərində dərc edilmiş və bir çoxu müəyyən təltiflərə layiq görülmüşdür. Məsələn, Almaniyada yerləşən Nizami Mədəniyyət İnstitutunun Fəxri Fərmanı, Dünya Bankı tərəfindən "Yoxsulluğun aradan qaldırılması və davamlı inkişafın təmin edilməsi" mövzusunda aparılan elmi-tədqiqatlara görə verilmiş Fəxri Fərman və Diplom və s. məhz S.Hüseynovun elmi araşdırmalarına verilən qiymətin kiçik bir nümunəsidir. Yeri gəlmişkən, İran İslam Respublikasının Rudehen şəhərində 2008-ci ilin 23-27 aprel tarixində "Məşğulluğun təmin edilməsi və yoxsulluğun aradan qaldırılması" mövzusunda keçirilən və ümumilikdə, 250-dən çox elmi məruzənin dinləniliyi Beynəlxalq Konfransda Qızıl me-

dala layiq görülən beş məqalədən biri zəhmətkeş alim Sakit Hüseynovun məruzəsi olmuşdur. Bütün bunlar, Sakit müəllimlə qürur duyumağa, bu böyük insanla fəxr etməyə tam əsas verir.

Sakit müəllim həm də uzun illər səmərəli pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, müxtəlif mənbələrdən öyrəndiyi nəzəri bilikləri əməli cəhətdən tələbələrə öyrətmək üçün böyük əmək sərf etmişdir. S.Hüseynov respublikamızın müxtəlif ali məktəblərində fəlsəfə, politologiya, sosiologiya, sosial ekologiya fənlərini tədris etməklə, gənclərimizdə milli-mənəvi dəyərlərin formalaşmasında və fəlsəfi dünyagörüşünün inkişaf etdirilməsinə az da olsa öz töhfəsini vermişdir. Məhz bunun nəticəsidir ki, Sakit müəllimin vaxtilə dərs dediyi tələbə və aspirantları indi də onun yanına gedib-gəlir, onu öz doğmaları kimi sevirlər. Biz düşünrük ki, alim, müəllim ömüyünün bəhrəsinin dəyəri həyatda qazanılmış bu hörmət və ehtiramdır.

Məhz burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bir aforizmi yada düşür: "Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətdə, ölkədə, xalqa konkret fayda gətirən insanlar alimlər sırasında xüsusi yer tuturlar."

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" şöbəsinin bir qrup əməkdaşları
f.ü.f.d. E.M.Səmədov,
f.ü.f.d. H.B.Hüseynov,
f.ü.f.d. G.Q.Süleymanov,
elmi işçi A.C.Günəşli,
elmi işçi Ş.Ə.Zeynalov

İmtahanın nəticələri açıqlandı



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. Komissiyadan SİA-ya verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 12800 abituriyentdən 944 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11856 abituriyentdən 25 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Ən yüksək nəticə göstərən abituriyent IV ixtisas qrupu üzrə imtahan verib və 690 bal toplayıb. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

Qondarma Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonrakı hadisələr Ermənistanın və qarabağlı ermənilərin vəziyyətlərinin nə qədər pis, nə qədər ağır olduğunu göstərdi. Sözügedən hadisə ilə bağlı İrəvanda Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin icraçı direktoru Karapet Kalençyan "Dağlıq Qarabağdakı müharibənin nəticələri nədir?" başlıklı məqaləsində bildirir ki, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də Ermənistan, birmənalı olaraq udub: "Ermənistan iqtidarı və hakimiyyət elitası ölkəmizin üzleşdiyi xarici siyasət və daxili siyasət çağırışlarını adekvat dəyərləndirə bilmədilər, gərəkli cavabı bacarmadılar. Ermənistandakı ermənilərlə yanaşı, xaricdə yaşayan ermənilər gördülər ki, Ermənistan, əslində, Rusiyanın Cənubi Qafqazdakı alətidir. Prezident Serj Sarkisyan isə müstəqil davranışa dəlalət edə biləcək heç nə, hətta ən primitiv addımları belə atmır və atmağa da qorxur. Prezidentimiz qorxaq, silahımız yox, özümüz də biçərə".

Müəllif onu da vurğulayır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri əla bilirlər ki, Dağlıq Qarabağ münaqişəsində dövlətin ərazi bütövlüyü ilə millətin öz müqəddəratını həll etməsi prinsipləri tam ziddiyyət təşkil edir: "Avropa, Rusiya və ABŞ-ı razı salan məqam da odur ki, sabiq prezident Levon Ter-Petrosyanın hakimiyyəti illərindən bəri Ermənistan, daha doğrusu, ölkəni idarə edənlər Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu Azərbaycana qaytarmaq istəyirlər. Amma Ter-Petrosyan buna cürət etmədi, sonra Robert Köçəryan və Serj Sarkisyan da qorxdular. Rusiya da Azərbaycana yardım edir. Halbuki biz MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya Birliyinin üzvüyük. Üstəlik, bu müstəvilərdə Rusiya ilə qarşılıqlı müqavilələr var. Amma ordumuz zəifdir. Bu səbəbdən də, bir ordu təcrid-dırnağadək silahlı olanda, o biri ordunun isə heç nəyi olmayanda, nəticənin necə olacağı bəllidir. Hazırda ordumuzda olan silah və hərbi tex-

nika köhnədir, sursatlar başa çatır, anbarlarda isə güllə və mermi ehtiyatları yoxdur".

Ermənistanın yarıtılmaz xarici siyasəti

K.Kalençyan, daha sonra vurğulayıb ki, Vyana görüşünə qatılaraq danışıqlarda iştirak etmiş Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın münaqişə tərəfi kimi tanınmaması ilə, faktiki olaraq razılaşıb



Sarkisyan nədən qorxur?

Erməni prezident tərəddüd içindədir

və belə şəraitdə ermənilərin vəziyyəti daha da ağırlaşdı: "Dağlıq Qarabağ ermənilərinin rəhbərləri də Ermənistan hakimiyyətindən asılı olduğu üçün onları yaxşı heç nə gözləmir. Vəziyyət kritikdir. Ermənistanın müdafiə və xarici işlər nazirləri nə işlə məşğul olurlar? Ermənistan ordusunda əsgərlər intihar edirlər, zabitlər oğurluq edir, rüşvət alırlar - kimse bu biabırılıqların qarşısını aldı mı? Bir neçə nəfəri "dördgünlük müharibə"dən sonra işdən çıxardılar. Amma əsas rüşvətxorlara toxunan olmadı. Bəs Xarici İşlər Nazirliyi nə işlə məşğul olur?! Bizə deyirlər ki, diplomatların fəaliyyəti gözə görünür, hər şey kuluarlarda həll olunur. Yaxşı, hesab edək ki, inandıq. Hanı o "məxfi fəaliyyət"nin nəticələri? "Dördgünlük müharibə" Ermənistanın xarici siyasətinin yarıtılmaz, hətta sarsaq səviyyədə olduğunu göstərdi. XİN belə nəticələrin olmaması üçün nə etdi?! Heç nə. Çünki MDB daxilində bir sıra təşkilatlarda birgə təmsil olunduğu Belarus Azər-

baycanı, birmənalı olaraq dəstəklədi. Üstəlik, Minskin qəbul etdiyi yeni hərbi doktrina görə, Belarusun qoşunları ölkə xaricində hər hansı hərbi əməliyyatlarda iştirak edə bilməz. Qazaxıstan da Azərbaycanı dəstəklədi. Belədirsə, KTMT və Avrasiya Birliyi Ermənistanın nəyinə gərəkdir?! Belarus və Qazaxıstan Azərbaycanı dəstəkləyirsə, Rusiya da Azərbaycana silah satırsa, MDB-dəki təşkilatlarda niyə hələ də qalırıq - anlamıram. ATƏT sədri Pedro Aqramunt, ABŞ, Rusiya, Avrasiya Birliyi və KTMT-dəki bütün ölkələr Azərbaycana dəstək olursa, Brüsseldə Ermənistanın məğlubiyyəti sayıla biləcək "Sərsəng qətnaməsi" qəbul olunursa, görün biz nə gündəyik.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "dördgünlük müharibə" zamanı çox fəal işlədisə, Ermənistanın səfiri, ümumiyyətlə, gözə dəymədi".

Qriqoriy Trofimçuk: "Sarkisyan Qarabağ döyüşünü udur"

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ABŞ və Rusiyanın fərqli məqsədi var". Bunu Rusiya Strateji İnkişafın Mərkəzinin birinci vitse-prezidenti, politoloq Qriqoriy Trofimçuk Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiyanın əsas istəyi problemi "1994-ci ildəki vəziyyət" adlandırdıqları duruma qaytarmaqdır. ABŞ-in məqsədi isə aprel ayında cəbhədə yaranan gərgin vəziyyətdən istifadə edərək, problemin həllinə öz təsir gücünü daha da artırmaqdır. Rusiya və ABŞ rəsmiləri problemin sülh yolu ilə həllindən danışıqlar da, 20 ildən çoxdur ki, bu istiqamətdə heç bir iş görməyiblər".

Rusiya politoloq bildirib ki, hazırda rəsmi Moskva öz təsiri ilə gərginliyin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını ala bilib. Lakin bunun qarşılığında öz üzərinə həll edə bilməyəcəyi öhdəliklər götürüb. ABŞ isə gözləmə mövqeyində dayanıb.

Qriqoriy Trofimçuk, həmçinin Vyana görüşü zamanı diqqəti çəkən Rusiya XİN rəhbəri Serqey Lavrovun Sarkisyanın yandında oturmasını siyasi səhv adlandırır: "Ehtimal ki, bununla müttəfiq ölkə olduqlarını bəyan etmək istəyirdilər. Lakin bunun əsl görünüşü odur ki, artıq Rusiya və Ermənistan birgə olaraq hadisələrə cavabdehdilər. Rəsmi Moskvanın Ermənistanı maksimum dəstəkləməsinə nümayiş etdirmək istəyi bundan artıq ola bilməzdi".

Sarkisyan nüfuzsuz və satqındır

Politoloq Sarkisyanın ölkədə və cəmiyyət arasında nüfuzunun aşağı olduğunu da vurğulayıb: "Artıq Sarkisyanın nüfuzu ölkəsində düşüb. Bundan sonra Sarkisyanın danışıqlar istiqamətində atdığı hər bir addım milli maraqların satılması kimi qiymətləndiriləcək. Ermənilər üçün Azərbaycan aqressiya nümayiş etdirən tərəf olduğu üçün onlarla danışıqlara gedilməməlidir. Cəmiyyətdə (erməni-red) hesab edilir ki, səni vurublar, sənə danışıqlar masasına əyləşsən". Bu, bir çoxları üçün kənardan belə görünür. Ermənistan Azərbaycanın hücumunu dəf etmədi, öz şərtlərini dikte edirdi. Uduzan tərəf bəllidir.

Politoloq bildirib ki, Ermənistan "dördgünlük müharibə"də geri çəkildiyini etiraf edib. Lakin bu geriləmə davam edir və ermənilər işğal etdikləri torpaqları tərk etməyə davam edəcək. Baş verənlər isə, Serj Sarkisyanı qorxudur. Çünki aclıq içərisində yaşayan ermənilər Sarkisyanın məğlubiyyətinə etiraz edir və ondan üz döndərirlər.

Bu isə, Ermənistanda gec-tez vətəndaş müharibəsi başlayacağını bir daha təsdiqləmiş olur. Nəticədə, Serj Sarkisyan istəyindən asılı olmayaraq, işğal olunan ərazilərimizin geri qaytarılmasını təmin edəcək.

A.SƏMƏDOVA

Hazırkı mərhələdə region üçün ən böyük təhlükə mənbəyi Ermənistandakı "Metsamor" Atom-Elektrik Stansiyasıdır. Təhlükənin qarşısının alınması üçün Azərbaycan, Gürcüstan, Türkiyə və İran QHT-lərinin birgə iştirakla Beynəlxalq Koalisiyanın yaradılması təklif olunur. Azərbaycanda fəaliyyət göstərən bəzi QHT rəhbərləri ilə söhbətimizdə təklifin reallaşması üçün geniş imkanların və bütün bunların fonunda istəklərin olduğu bildirdilər.

"Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Cəsarət Hüseynzadə:

- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin "Metsamor" AES-in bağlanması üçün Beynəlxalq Koalisiyanın yaradılması təklifinə ölkədaxili və xaricdə olan QHT-lərdən dərhal dəstək gəldi. "Metsamor" AES-in doğurduğu təhlükə yalnız Ermənistanın deyil, bütün region üçün nəzərə alınarsa, koalisiyanın tərkibinin Azərbaycan, Gürcüstan, Türkiyə və İran QHT-ləri ilə məhdudlaşmayacağına əmin olmaq olar. Fikrimcə, formalaşan Beynəlxalq Koalisiya rəsmi tədbirlərlə yanaşı, başqa effekti təbliğat

Təhlükəyə qarşı Beynəlxalq Koalisiya yaradılır

"Metsamor"un bağlanması üçün Azərbaycan, Gürcüstan, Türkiyə və İran QHT-ləri bir araya gəlir



üsullərindən də istifadə etməklə, problemi dünya ictimaiyyətinə, beynəlxalq təşkilatların nəzərinə çatdırılmalıdır. Bildiyimiz kimi, ilk növbədə pətişiyə təşkil edilib. Bundan başqa, sosial çarxların hazırlanması, xarici ölkələrdə flaşmobların keçirilməsi, "Çernobıl", "Fukusima-1" faciələrinin yenidən gündəmə gətirilməsi labüddür. Koalisiya formalaşdırıldıqdan sonra dərhal Azərbaycan, Gürcüstan, Türkiyə və İranda paralel təbliğat işləri aparılmalıdır. Vətəndaş cəmiyyəti nümayəndələri olaraq, biz bu istiqamətdə söylərimizi birləşdirməliyik və hər bir təşkilat üzərinə düşən məsuliyyəti dərk edərək, regionun xilas olunmasında iştirak etməlidir.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:

- Region üçün ən böyük təhlükə mənbəyi olan Ermənistandakı "Metsamor" Atom-Elektrik Stansiyasının təhlükəsinin qarşısının alınması üçün təcürə qoşu ölkələr deyil, o cümlədən Rusiya da maraqlı olmalıdır. Ümumiyyətlə, dünya ölkələri və beynəlxalq təşkilatlar da bu təhlükənin qarşısının alınması işində maraqlı olmalı və bu istiqamətdə sərt addımlar atmalıdır. Çünki uzun illərdir ki, istismarda olan stansiya artıq köhnəlib, ciddi narazılıqlarla üzleşib. Nəzərə almaq lazımdır ki, istismara verildiyi 1976-cı ildən bu günə qədər stansiyada dəfələrlə qəzalar baş verib. Növbəti qəza isə nəticəsi təsəvvür edilməyən dəhşətli faciələr deməkdir. S.Sarkisyan rejimi bunun fərqi başa düşməli və ya ona başa salınmalıdır. Bir sözlə, region ciddi təhlükə qarşısındadır və bu təhlükənin qarşısı isə vaxtında alınmalıdır.

GÜLYANƏ

Qaniçen general ölkəsinə niyə qayıdıb?

Qondarma "dqr" silahlı qüvvələrinin ilk "müdafiə naziri", general-leytenant Samvel Babayanın Ermənistana geri döndüyü bildirilir. SİA-nın məlumatına görə, bu barədə yazan "armtoday" agentliyi xəbər verir ki, onun işğalçı ölkəyə dönüşü "vətəndaş təşəbbüsü" sayəsində baş tutub. Qeyd edək ki, Qarabağ torpaqlarının işğalında müstəsna rolu olan və işğal dövrü mülki azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən Samvel Babayan ermənilər tərəfindən "qəhrəman" kimi qarşılanıb. "Armtoday" aprel döyüşlərindən sonra məğlub vəziyyəti pərdələməkdən ötrü yazır ki, Samvel Babayanın təcrübəsi bu gün də erməni ordusuna lazımdır və ona görə də son illər daimi yaşayış yeri olan Moskvadan İrəvana geri dönüb. Xatırladaq ki, aprel hərbi əməliyyatlarından vaxtı işğal altında olan mühüm strateji əhəmiyyətə malik yüksəkliklər o cümlədən, 2000 hektar ərazilərimiz düşmən tapdağından azad edildikdən sonra Serj Sarkisyan hakimiyyəti bir neçə yüksək rütbəli generalı işdən azad edib. O cümlədən, daha bir neçə zabitin paqonları çıxarılıb.

Rövşən Nurəddinoğlu

25 may 2016-cı il

Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı keçirilib



Mayın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XX Respublika Elmi Konfransının açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, builki konfrans "Multikulturalizm ili" çərçivəsində və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlər sırasında özünəməxsus yer tutur. Konfrans gənclərə imkan verir ki, Azərbaycanın davamlı inkişafını və çiçəklənməsini təmin edən elmi baxışlarını, yaratdıqları yeni nəzəriyyə və texnologiyalar haqqında fikirlərini bölüşsünlər, elmi biliklərini daha da zənginləşdirdirsinlər. Müasir cəmiyyətdə siyasi, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyini nəzərə çatdıran nazir müavini təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu

Yanvar-apreldə 151,0 min ton ət istehsal edilib

Cari ilin yanvar-aprel aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkiddə ət istehsalı 2,0 faiz artaraq 151,0 min ton, süd istehsalı 3,9 faiz artaraq 622,4 min ton, yumurta istehsalı 5,2 faiz artaraq 542,8 milyon ədəd, yun istehsalı 5,4 faiz artaraq 2,9 min ton olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ilin əvvəlindən 59,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz çox tərəvəz, 8,3 min ton və ya 20,0 faiz çox kartof toplanıb.

bir dövrdə elm və təhsilin rolunun sürətlə artdığını söyləyib. Özünün inkişaf strategiyasını insan kapitalının və intellektual resursların üzərində quran ölkəmiz Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, neft kapitalının insan kapitalına çevrilməsi prinsipinə sadiqdir.

Elm və təhsilin səmərəli əlaqələrinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir müavini "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qarşıya qoyduğu strateji istiqamət və hədəflərini Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirdiyini bildirib. Ali təhsil müəssisələrində çalışan elmi-pedaqoji kadrların orta yaş göstəricilərinin yüksək olması gənc elmi kadrların hazırlanmasını qarşıda duran əsas vəzifələrdən biri kimi aktuallaşdırır.

Tədbirdə çıxış edənərlər gənclərin elmi-tədqiqatlara cəlb olunmasının vacibliyini söyləyib, son illərdə bu istiqamətdə atılan addımların tədqirəlayiq olduğunu bildirdilər.

İki gün davam edəcək konfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 650 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün tanınmış alimlərin rəhbərliyi ilə 17 bölmə, o cümlədən multikulturalizm bölməsi yaradılıb.

Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransının materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxildir.

Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib.

NƏZAKƏT

Kinematografçılar İttifaqı müsabiqə ELAN EDİR



Azərbaycan Respublikası Kinematografçılar İttifaqı "YENİ NƏFƏS-II" adlı qısametrajlı ssenari müsabiqəsi elan edir.

Məqsəd:

Müsabiqə kinematografiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuzaya yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir.

Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da, mövcud rəqabəti gücləndirmək məqsədi tutur.

Şərtlər:

- Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenarisini təqdim edə bilər.
- Müsabiqəyə istənilən janrdə, bədii, sənədli və animasiya ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmalı və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yəni, ekranlaşdırılmamış olmalıdır.
- Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə, üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift Courier New, ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.
- Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
- Ssenarilər 31 iyul 2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Kinematografçılar İttifaqının ünvanına göndərməlidir.
- Ünvan: Azərbaycan Respublikası Kinematografçılar İttifaqı, Bakı şəh. Səməd Vurğun küç.43/ World Business Center 16-cı mərtəbə

Qaydalar:

Müsabiqənin peşəkar münisflər heyətini Azərbaycan Respublikası Kinematografçılar İttifaqı təyin edir. Münisflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:

- Qran Pri - 3000 manat (Ekranlaşdırılması nəzərdə tutulub)
- I yer 2000 manat
- II yer 1500 manat
- III yer 1000 manat

Müsabiqənin nəticələri 2016-cı ilin sentyabr ayında açıqlanacaq.

**Əlaqə üçün: Tel: +99412 597-48-04
Fax: +99412 597-48-03
Mob: +99451 427-41-03
arki.2012@mail.ru**

İnformasiya dəstəyi:

"AZƏRTAC", "Trend", "Day.az", "Səs", "Mədəniyyət", "Kaspi" qəzetləri



Abbasqulu Ağa Bakıxanovun siyasi irsi və insan haqları

Abbasqulu Ağa Bakıxanov XIX yüzilliyin birinci yarısında Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafında özünəməxsus şərəfli yer tutan ən parlaq simalardan biridir. Abbasqulu Ağa görkəmli tarixşünas, ədəbiyyatçı, şair, filosof, astronom, dilçi və siyasi xadim kimi hər tərəfli biliyə malik olan bir şəxsiyyətdir. Onu çox haqlı olaraq Azərbaycan tarixşünaslığının banisi adlandırırlar. Mütəfəkkirin bütün ömrünü elmin və mədəniyyətin tərəqqisinə həsr etməsi təsadüfi olmamışdır. A.Bakıxanov "Gülüstan-İrəm" əsərində yazır: "Mən ürək və ağıl üçün gərəkli olan bir çox şeylər görmüş və onlardan fayda götürməyə çalışmışam. İnsan əməllərini nəzərdən keçirərkən, əmin olmuşam ki, dünyada əbədi heç nə yoxdur, sərvət və hakimiyyət itkiyə məruzdur, şəxsi ləyaqət olmadan hər hansı yüksək mənsəb qütbətdə naməlum, Vətəndə isə məzəmmətə məhkumdur. Yalnız əqli əsərlərdə təzahür edən elm bizə yer üzündə xoşbəxtlik gətirə bilər və ölümdən sonra mövcudluğumuzu yaşada bilər".

A.A.Bakıxanovun sosial-siyasi görüşləri öz mütərəqqiliyi ilə seçilən mənəvi sərvətdir. Geniş müşahidəçilik qabiliyyətinə və iti zəkaya malik olan mütəfəkkirin sosial-siyasi görüşlərinin gücü xalqın istək və arzularını ifadə etməsindədir. Bu görüşlər, hər şeydən əvvəl, öz humanist məzmunu və insanlara vətənpərvərlik, mərhəmətli olmaq hissləri aşılamağı ilə diqqəti cəlb edir. Azərbaycanı qarış-qarış gəzməsi mütəfəkkirə xalqın həyat və məişəti ilə yaxından tanış olmaq imkanı vermişdir. Ona görə də Azərbaycan xalqının vəziyyətini yüngülləşdirmək, onun maariflənməsi qayğısına qalmaq Abbasqulu Ağanın ömrü boyu narahat edən məsələlərdən biri olmuşdur. Çünki mütəfəkkir öz xalqına bütün varlığı ilə bağlı idi.

Görkəmli tədqiqatçı Aqşin Quliyev yazır: "Yeni dövr Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi kimi A.Bakıxanov belə hesab edirdi ki, xalq arasında insan hörməti, biliyi, hər hansı bir faydalı işi ilə qazana bilər. Mütəfəkkirin fikrincə, hər hansı bir işi, insanlara yaxşılıq etmək qaydalarını həyata böyük təcrübəsi olan və qabiliyyətlə hörmət qazanmış adamlardan öyrənmək lazımdır.

Abbasqulu Ağa dünyagörüşünün formalaşması Azərbaycan tarixinin ziddiyyəti və son dərəcə ağır dövrlərindən birinə təsadüf etdiyindən, XIX yüzilliyin birinci rübündə baş vermiş hadisələrin üzərində qısa şəkildə de olsa dayanmağı zəruri və məqsəduyğun hesab edirik. Bu, həm də Abbasqulu Ağanın sosial-siyasi görüşlərinin obyektiv qiymətləndirilməsi nöqtə-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

"Gülüstan" və "Türkmənçay" müqavilələri nəticəsində böyük bir xalqın ikiye parçalandırılıb onun bir hissəsinin (Cənubi Azərbaycanın) İrənin tərkibinə qatılması, bir hissəsinin (Şimali Azərbaycanın) isə zorla Rusiya imperiyasına birləşdirilməsi Azərbaycanın müstəqil bir dövlət kimi inkişafına tarix səhnəsində vurulan sarsıdıcı zərbə idi. Azərbaycan xalqının Cənubda qalan hissəsi İrən mülkədarlarının (şah-feodal rejiminin) Şimalda qalan hissəsi isə Rusiya kapitalizminin (jandarm-çar rejiminin) hakimiyyəti altına düşdü".

Siyaset bazarının sahibsiz obyektinə çevrilən Qədim Azərbaycanın taleyini buna nə mənəvi, nə də hüquqi haqqı olmayan İrən və Rusiya istədikləri kimi həll etdilər. Nəticədə, Azərbaycanın iqtisadiyyatından və digər maddi sərvətlərindən dünya bazarında öz malı kimi istifadə etməyə başlayan rus imperiyası zəngin mədəniyyətə malik olan bir xalqı və onun dövlətini öz müstəmləkəsinə çevirdi. Bununla da xalqımızın milli hisslərinin planladığı və sərvətlərimizin talan edildiyi dövr başladı.

A.Quliyev yazır: "Azərbaycanın zorla Rusiyaya birləşdirilməsi müs-

təmləkəçiliyin rüssayağı erasının başlanğıclarından biri idi. Hətta, maddi və mənəvi mədəniyyətimizin nümunələri dünya xalqlarına müstəmləkəçi Rusiyanın möhürü və rus mədəniyyəti adı altında təqdim edilməyə başladı. Xalqımızın minilliklər ərzində yaratdığı incilərin dünya mədəniyyətinə öz adı ilə daha yaxından yaxınlaşması qarşısına keçilməz sədlər çəkildi. Ruslaşdırma siyasəti dilimizin, etiqadımızın, adımızın və soyadımızın köklərini saxtalaşdırdı, adət və ənənələrimiz zorla unudulmağa başladı. Bu, tarixdə bənzəri az olan, yaxud heç olmayan ədalətsizliklərdən biri idi.

Azərbaycanın dövlət müstəqilliyinin əlindən alınması xalqımızın milli şüurunun inkişafı prosesinə əngəllər törətməklə, ictimai-siyasi fikirdə milli özünüdərkətmənin, azad fikirliliyin tərəqqisi üçün buxova çevrildi. Böyük bir imperiya rüssayağı düşünməyi, yalnız onun mövqeyindən danışmağı təkidlə tələb edirdi.

Azərbaycanın öz dövlət müstəqilliyini itirməsi nəticəsində xalqımızın neçə-neçə yüzilliklər ərzində milli əxlaqına hopmuş etiqadı, inam və əqidəsi, ən nəcib hissləri təhqir edilməklə amansız qəsdlərə məruz qaldı. İslamçılıq, hətta onun ən mütərəqqi cəhətlər (islam dinindəki ideyaların mahiyyəti xalqımıza Rusiyanın bunda xüsusi marağı olan dairələri tərəfindən təhrif edilmiş şəkildə təlqin edilirdi) xalqın yaddaşından silindirilirdi. Bununla da Azərbaycan xalqının təkə türkiddi xalqlarla (xüsusilə də Türkiyə ilə) deyil, bütün müsəlman dünyası ilə əlaqələrinin kəsilməsinin əsası qoyuldu. Bu, tərədən-dırnağadək azğınlaşmış bir imperiyanın haqsızlığını və qeyri-əxlaqlılığının son həddi idi.

Belə bir ağır və mürəkkəb vəziyyət yaradıcı ziyalılarımızın dünyagörüşünə və tefəkkür tərzinə sirayət etməyə bilməzdi. Məsələnin daha bir ziddiyyətli məqamı onda idi ki, xalqın maddi və sosial vəziyyəti, iqtisadi-siyasi proseslər barəsində həqiqətlər rus imperiyasının iyrenc müstəmləkəçilik siyasətinin nəticəsi kimi deyil, feodalizm quruluşunun (hərçənd ki, belə qüsurların olması da istisnalıq təşkil etmirdi) qüsurlar, dini-fanatizmin və intellektual geriliyin fonunda verilmirdi. Sosial-iqtisadi və siyasi əsarətin əsl səbəbləri Rusiya müstəmləkəçiliyinin siyasətində deyil, feodalizm quruluşunun zorakılıq və istismarında axtarıldı.

Bütün bunlara baxmayaraq, xalqımızın qabaqcıl fikirləri ziyalılar öz etiraz səslərini ucaltmaqdan çəkinmirdilər. Həmin dövrün Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy kimi mütəfəkkirləri xalqın mövcud vəziyyətini məhdud mənada deyil, geniş sosial-siyasi mənada başa düşür və öz yaradıcılıqlarında ciddi problemlərə toxunurdular. A.A.Bakıxanovun dünyagörüşü belə bir tarixi şəraitdə və mühitdə formalaşmağa başlamışdır".

A.Quliyev daha sonra yazır:

"A.A.Bakıxanovun cəmiyyətə baxışları onun idealizmi ilə səciyyələnir. Onun fikrincə, cəmiyyət adamların öz tələbatını ödəməsi üçün lazım olan birgə yaşayışdır və ehtiyacdən irəli gələn bu əlaqə məişət tərzini adlanır. Abbasqulu Ağanın cəmiyyətə baxışları, hər şeydən əvvəl, müasiri olduğu quruluşun reallıqlarına tənqidi yanaşma ilə müşayiət olunur. Bu, heç də təsadüfi deyildir. Belə ki, mütəfəkkirin etik görüşlərinin özü müəyyən dərəcədə siyasi səciyyə daşıyır və həmin konsepsiya cəmiyyətdəki proseslərin həm əxlaqi, həm də siyasi cəhətdən qiymətləndirilməsi zəminində təzahür edir.

A.A.Bakıxanovun sosial-siyasi görüşlərində zamanın haqsızlıqlarından narazılıq poetik dillə bir növ bədbinlik fəvqində ifadə olunsa da, haqqın və ədalətin qalib gələcəyi günə dərin inam ruhu hakimdir. Mütəfəkkirin ideyaları nikbin təsir bağışlayır.

Abbasqulu Ağanın sosial-siyasi ideyalarında XIX əsr feodalizm quruluşunun çatışmazlıqları, onun sosial mənzərəsi mütəfəkkirin, bilavasitə özünün hadisələrə şəxsi münasibətlə ifadə olunur. Onun şəxsi hiss və duyğularına sığmayan pərişanlıq, dəniz kimi təlatümə gələrək, can yuvasında rahatlıq tapmır və müasiri olduğu cəmiyyətin həyatını, insanların psixoloji aləmini, əxlaqını və onların real gerçəkliklərə baxışlarını, münasibətini yaxından müşahidə edən mütəfəkkir, sosial çətinliklərin səbəblərinə sağlam zəka ilə yanaşmış, ictimai bələlərin aradan qaldırılmasında xalqın maariflənməsini həmişə ön plana çəkmişdir".

Yaşadığı dövrün dərd və möhnətlərini, ədalətsizliklərini hiss etmiş Abbasqulu Ağa öz müasirlərini zamanın zahiri gözəlliklərinə uymamağa çağırırdı. Onun fikrincə, xalqın əməyi hesabına varlanıb xüsusi imtiyazların daşıyıcısı olan sultanların maddi və mənəvi rahatlığını təmin edən quruluşun ədaləti və mərhəməti yoxdur, onun iç üzü çirkəbə batmışdır. Bakıxanova görə, batini eybəcər olan zamanın cəmiyyət üzvlərinə bəxş etdiyi sərvət zahiri saxtakarlıqdan başqa bir şey deyildir.

Müəllifin fikrincə, A.A.Bakıxanov zamanın haqsızlıqlarından danışarkən öz mülahizə və ideyalarını yalnız şəxsi sarsıntılar kimi deyil, müasiri olduğu bütün qabaqcıl fikirləri ziyalıların dərdi və şikayəti qismində irəli sürür. Mütəfəkkirin zamanın ədalətsizliklərinə qarşı etiraz və iradları səbəbsiz olmamışdır. Belə ki, zaman insan ləyaqətini yalnızca qiymətləndirmir, düşüncənin beyinlərin cəmiyyətdən təcrid olunmasına çalışır və xalqa həqiqətləri çatdırmaqda mütərəqqi fikirləri şəxsiyyətlərə hər vasitə ilə mane olurdu. Bu isə, öz növbəsində bir növ ideoloji mübarizə fonunda baş verirdi.

Xalq Azərbaycanı öz ideologiyasının müti icraçısı etməyə çalışan və buna demək olar ki, nail olan imperiyanın qanunları ilə yaşamaq istəmirdi. İmperiya isə millətin yüzilliklər boyu yaşadığı ənənəvi qayda-qanunları özünün müstəmləkə qanunları ilə əvəz edir, xalqın milli varlığını və mənliliyini puç etməyə var qüvvəsi ilə səy göstərirdi. Bu misli görünməz ədalətsizlik qabaqcıl fikirləri ziyalıların vətənpərvərlik hisslərini daha da artırır və gücləndirirdi.

Sosial-siyasi mövqeyindən bəlli olduğu kimi, Abbasqulu Ağanın bütün yaradıcılığı xalqın məhəbbət və onun taleyi üçün dərin narahatlıq hissi ilə həşiyələnmişdir. Mütəfəkkirin vətənpərvərliyi və qayğı dolu sosial-siyasi konsepsiyası xalqın ağır vəziyyətini yüngülləşdirməyə xidmət edirdi. Bakıxanovun fikrincə, cəmiyyətdə haqsızlıqlar yaranan səbəblərdən biri həmin



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

cəmiyyətin tüfeyliliyi, yüksək təbəqələrinin varlanmaq ehtirası, mal-dövlət yığmaq hərisliyi və tamahkarlığıdır. Əxlaq zidd olan belə rəzil, qeyri-insani və eybəcər keyfiyyətlər insanları birbirini didib-parçalamağa (xüsusilə də, yuxarı dairələrdə) vadar edir, cəmiyyəti fəlakətlərə sürükləyir. Abbasqulu Ağa cəmiyyətin mənəvi rahatlığını insanların xoş niyyətli əməllərində və onların arasındakı qarşılıqlı yaxşılıqlarda görürdü. O "Hind əfsanəsi" əsərində yazır: "Rahatlıq vəziyyətin yaxşılığındadır, mal, dövlət və vəzifədə deyildir. Çox olmuşdur ki, bir kasıb bir tikə çörək tapıb, asudəlik və şadlıqla yeyib, amma dövlət və cah-cəlal sahibləri öz işlərinin dolaşılıqlı üzündən təşviş və möhnət içində yaşayıb".

Görkəmli mütəfəkkir göstərir ki, mala, sərvətə aludəçilik cəmiyyəti faydalı işlər görməkdən çəkindirir, onu əməllərdən yayındıraraq pis əməllər törətməyə sövq edir. Belə vəziyyət cəmiyyəti mənəvi şikəstliyə, natəmizliyə və başqa naqis hərəkətlər etməyə yuvarlandırır. Buna görə də Abbasqulu Ağa öz müasirlərini, xüsusilə də gəncləri gözü dünya malında olanlardan uzaq olmağa çağırır və yazırdı: "Dünya malını seven və yüksək mövqə axtarmağa həris olan adam dostluğa yaramaz, çünki o, həmişə öz xeyrini güdüb, başqalarına ziyan verməyə çalışır".

A.Quliyev yazır: "A.A.Bakıxanovun müasiri olduğu feodalizm quruluşundan və onun haqsızlıqlarından narazılığı, eyni zamanda məzlum, zəhmətkeş və əzabkeş xalqın qorunmayan mənafələrini müdafiə edən sosial-siyasi motivlər idi. Məhz xalqın mənafələrinin müdafiəsi nöqtə-nəzərindən

həmin narazılıq və etirazlar həm də ümumbəşəri mahiyyət daşıyırdı.

Böyük mütəfəkkir, hər şeydən əvvəl, xalqın taleyi, Vətəninin düşdü çıxılmaz vəziyyət maraqlandırdı. Doğrudur, Azərbaycan xalqının zor ilə ikiye parçalanması nəticəsində ölkənin şimal hissəsinin Rusiya imperiyasının köləsinə çevrilməsinə münasibətdə Abbasqulu Ağanın mövqeyinin qeyri-müəyyənliyi tarixi şəraitdən irəli gələn bir hal kimi qiymətləndirilə bilər. Belə ki, həmin dövrdə Rusiyada kapitalist münasibətlərinin inkişafı sonradan bir çox xalqlar üçün xalqlar həbsxanasına çevriləcək bir imperiyanın iqtisadi cəhətdən irəliləyəcəyi ümidini verirdi. Buna nə dərəcədə əmin olub-olmadığı, Bakıxanovun bizə məlum olmayan siyasi mövqeyindəki qeyri-ardıcılıq, şübhəsiz ki, baş verəcək irəliləyiş inamından irəli gəlmişdir. Lakin bu imperiyanın sonralar öz tərkibinə zorla qatdığı xalqların başına gətirdiyi bələləri həmin tarixi şəraitdə və mühitdə görmək hələ mümkün deyildir".

Sosial-siyasi görüşlərinin təhlili göstərir ki, Abbasqulu Ağa feodalizm quruluşunun nöqsanlarını olduğu kimi verməkdən çəkinməmişdir. Elmi yaradıcılığında olduğu kimi, sosial-siyasi mülahizələrində də mütəfəkkir cəmiyyətin ictimai-siyasi həyatının bütün sahələrinə nüfuz etməyə çalışmışdır. O, cəmiyyətin çatışmazlıqları ilə və ədalətsizliklərlə heç vaxt barışmamış, insanların qeyri-bərabərliyinə və hüquqsuzluğuna qarşı çıxmışdır. İnsan ləyaqətinin alçaldılması onun üçün qəbul ediləməz idi.

Vahid Öməröv,
fəlsəfə üzrə fəlsəfə doktoru

25 may 2016-cı il

“Milli Şura”nın VHP-li üzvündən Müsavat rəhbərliyinə ittiham

Rafiq Manaflı: “Müsavat Tofiq Yaqubludan istifadə edir”

Müsavat partiyası rəhbərliyinin AXCP-yə yenidən əməkdaşlıq barədə elçi düşməsi, elçilik daşının üstündə isə həm partiyanın başqan müavini, həm də “Milli Şura” funksioneri T.Yaqublunu oturtması sözügedən çevrədə birmənalı qarşılanmaqdadır. Xüsusilə Müsavatda təmsil olunan bir sıra şəxslər Yaqublunun təmsil olunduğu partiyanın “Milli Şura” sıralarında olmamasına rəğmən hələ də adıçəkilən qurumda funksionerlik etməsinin əleyhinədirlər.

Hətta bununla bağlı Müsavat divanının toplantısı keçirilmiş, başqa A.Hacılıdan tələb olunmuşdu ki, o T.Yaqublu qarşısında şərt qoysun - ya Müsavat, ya da “Milli Şura”. Ancaq Hacılı buna getməməklə yanaşı, Yaqubluya xüsusi bir missiya da tapşırırdı - Müsavat-AXCP arasındakı düşmənçiliyi pozub, yeni əməkdaşlıq təklifləri ilə çıxış etmək. Bir sözlə, barışdırıcılıq missiyasını həyata keçirmək.

Proqnozlar müxtəlifdir, yaxud Əli Kərimli Yaqublunun missiyasına müsbət reaksiya versəydi, planlarını reallaşdırmağa imkan tapmazdı

Ancaq T.Yaqublunun bu missiyası həyata keçməməklə yanaşı, “Milli Şura” və AXCP rəsmilərinin bu məsələdə qəti “yox” deməsi də nəzərlərdən yayınmadı. Buna müxtəlif cür proqnozlar verildi. Məsələn, bildirilirdi ki, “Milli Şura”nın qeyri-rəsmi şefi, AXCP sədri Ə.Kərimli bununla şərt qoyaraq Müsavatı yenidən “Milli Şura”ya gətirməyə təhrik edir, yaxud o, bu vasitə ilə AXCP və “Milli Şura”nın müxalifət düşərgəsində “ana müxalifətçilik” etdiyini “sübut edib” xarici dairələrlə iş birliyini qurmağa çalışır, ya da Müsavatın parçalanmasını gözləyir ki, bu müddət ərzində oradan qopan insanları özünə tərəf cəlb edə bilsin. Əgər Kərimli Yaqublunun missiyasına müsbət reaksiya versəydi, planlarını reallaşdırmağa imkan tapmazdı.



Rafiq Manaflının iddiası - Tofiq Yaqublu həbsxanadan çıxdıqdan sonra səmimiyyətlə bu işə qoşulub, ancaq istifadə edildiyinin fərqinə varmayıb

Ancaq bu arada daha bir maraqlı məqam “Milli Şura”nın koordinasiya şurasının üzvü, eləcə də VHP funksioneri, təmsil olunduğu siyasi təşkilatın ali məclisinin sədri və siyasi şura üzvü Rafiq Manaflı Müsavat rəhbərliyinin siyasi gedişini ifşa edən açıqlamasından ibarətdir. O, qeyd edib ki, bu proses AXCP ilə Müsavat partiyasının daxili problemi sayılsa da, diqqətdən kənardadır qala bilməz. “Milli Şura”nın VHP-li təmsilçisi deyib ki, əslində, T.Yaqublu həbsxanadan çıxdıqdan sonra səmimiyyətlə bu işə qoşulub, ancaq istifadə edildiyinin fərqinə varmayıb. Müsavatda da çox gözəl anlayırlar ki, “bizim T.Yaqubluya böyük hörmətimiz və etimadımız var. Görürük ki, T.Yaqublunun xətrini çox istəyirik, onu qəbul edirik. Bu amildən Müsavat partiyası istifadə edərək, T.Yaqublunu AXCP ilə danışıqlar aparmaq missiyası ilə dərhal görvəndirib. Heç şübhəsiz ki, AXCP-Müsavat danışıqları “Milli Şura”ya qarşı yönələn addımdır. Bu, Müsavatın istəyidir və bizə qarşıdır. Amma bu, istənilən halda AXCP-Müsavat münasibətidir və onların daxili işidir. Müsavat AXCP-yə bununla bağlı müraciət edib. Məndə olan xəbərə görə, AXCP Müsavata bildirib ki, bu mövzu onlar üçün aktual deyil”.

Müsavatın “Milli Şura”-nı vaxt ilə tərki etdiyini və bu zaman “Milli Şura”ya ən böyük zərbəni vurmuş olduğunu iddia edən Manaflı nəticədə qurumun zəfiləməsi ilə nəticələndiyini

deyib: “Müsavat bu qərarla “Milli Şura”-nı zəiflətdi”.

“Milli Şura”nın üzvü olan VHP rəsmisi Əli Kərimlini mədh edib

Daha bir maraqlı məqam isə “Milli Şura”nın VHP-li rəsmisinin AXCP-yə təriflər yağdırmasıdır. O, bu vasitə ilə onu da sübuta yetirib ki, realıqda “Milli Şura”-nı onun sədri C.Həsənli idarə etmir. O, sadəcə müqəvva sədr rolunu oynayır və bütün işləri AXCP sədri Ə.Kərimli aparır: “Bu gün “Milli Şura” daxilində əsas dayaqlardan biri AXCP-dir. Tədbirlərdə, toplantılarda AXCP-nin resurslarından istifadə edilir”.

Lakin deyilənlərlə yanaşı, Müsavat rəhbərliyinin AXCP-nin fəaliyyətinə qışqanc yanaşdığını bildiren Manaflı qarşı tərəfin fərsətcillik etdiyini düşünür.

“Milli Şura” üzvü: “Mən hər şeyi açıb demək istəmirəm. Amma hesab edirik ki, Müsavatın bu addımları “Milli Şura”ya qarşı yönəlib”

O, bunu belə izah edib. SİTAT: “İndi Müsavat AXCP ilə danışıqlar aparıb müqavilə bağlamağa çalışır. Bu, baş verəcəksə, o zaman “Milli Şura”-nın taleyi, Müsavat-“Milli Şura”, “Milli Şura”-AXCP münasibətləri necə olacaq? Müsavat bizə bir dəfə zərbə vurub. Təbii ki, Müsavat AXCP ilə “Milli Şura”-nın gücləndirilməsi haqqında söhbət aparmayacaq. Bizim yanaşmamız budur. Əlbəttə, mən hər şeyi açıb demək istəmirəm. Amma hesab edirik ki, Müsavatın bu addımları “Milli Şura”ya qarşı yönəlib”. Göründüyü kimi, AXCP-“Milli Şura” cütlüyü ilə Müsavat arasındakı qalmaqla artıq digər müxalifət partiyalarına da sirayət edib. Xüsusilə, VHP-nin də bu məsələyə münasibət bildirməsi maraqlı görünür. Hər halda, bununla bağlı Müsavatın da cavabı olacaq. Görünür, T.Yaqublunun missionerliyi çərçivədən çıxaraq partiyalararası münasibətlərə çevrilmək üzrədir.

Rövşən RƏSULOVA



SAMİR

**Müxalifətin
“Şuriki”
yenidən gəlir**

Eldar Nazarovun danışan vaxtları yaqın ki, yadıңызdadır, söhbət 2013-cü ildən gedir. Hər gün müsahibə verirdi, xüsusilə də müxalifət yönümlü saytların ulduzu kimi məşhurlərdə parlayırdı. Elə də önəmli bir fikir deməsə də, anca neyləyəsən, əldə müxalifət çürük almaya da möhtac qalmışdı. Bu adam “Milli Şura”, “Ziyalılar Forumu” deyilən qurumların guya yaradıcılarından idi. İndi nə “şura” var.

Nə də “forum”... Üstündən düz 3 il vaxt keçib, bu müddət ərzində E.Namazov telefon nömrələrini də dəyişdi, yerini də gizli saxladı, bir sözlə, utandığından el arasına çıxma bilmədi. Hazır olun, E.Namazov bu dəfə yaratdığı ölü qurumlardan birini dirildib üstümüze gəlir. Adı da “Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi”dir. Baxarsınız, “beynəlxalq” sözüne viz atan kimdir axı!? Bu qurumun da əsas məqsədi müxalifətə növbəti yamaq olmaqdan ibarət olacaq. Adından da göründüyü kimi belə bir adı daşıyan qurum ciddi işlərlə məşğul olmalıdır, dünyada baş verən mühüm siyasi proseslərin analizini aparmalıdır. Amma görün, gələcəyi ilə bağlı E.Namazov nə deyir: “Biz Azərbaycanda siyasi proseslərə aktiv şəkildə qoşulmaq niyyətindəyik...”. Ay Eldar bəy, bəs bu qurumun adı niyə belədir? Niyə öz işinlə məşğul olmayasan? Nə isə, mətləb bəllidir də. Biz deyəndə inanmırsınız, bu müxalifət 25 il ərzində 25 sm irəliləyə bilməyib. 1991-ci ildə yaratdığı bu qurumu E.Namazov yenidən bizlərə sırıyır. O vaxt tarixi şərait, zərurət başqa idi, indi başqa. Qınamalı deyil, zalım uşaqları ötən əsrin 90-cı illərinin ab-havasından çıxıb, yaxa qurtara bilmirlər. Əslində, müxalifət cəbhəsində yeni “müharibə” ocağı yanır desək, yanlışdır. Çox demirəm, bir neçə gündən sonra Eldar Əlini, Əli İsanı, yenidən İsa Eldarı, Əli də İsanı yığıb-sürüyəcək. Eşitdiyimizə görə, E.Namazov yeni xəbər saytı da yaratmaq niyyətindədir. Neyləsin, müxalifətlə barışan kimi müsahibə alırlar, dalaşan kimi də “de-aktiv” eləyib, müsahibələrini silib atırlar bir tərəfə. Bu adamın yaxşı yumor hissi var, nədən sual verirsən, bir lətifə danışır. Bütün suallara lətifələrlə cavab verir. Yaqın 2018-ci ilə qədər də E.Namazov bu qurumla başını qatar, arabir çıxıb bəyanatlardan-zaddan verər. Sonra yenə yoxa çıxıb 2020-ci ilə yenidən peyda olar.

Bir az da yaxşı şeylərdən danışaq. Bir neçə gün əvvəl gözəl şair Anar Həbibboğlu dünyasını dəyişdi. İllərini boşa verməkdənsə, heç olmasa, gərəki bir söz desən, yaxşı olmazmı? Bu məşhur misranın müəllifinin Anar Həbibboğlu olduğunu yenəcə bilmisəm:

Her dəfə gözümdən salırlar səni,
Salırlar, düşürsən, düz üreyimə...

P.S. Şimali Koreya prezidenti Kim Çen İn seçki qutusuna səs vermə bülleteni atırdı. Şəkildə görmüşəm. Son illərdə gördüyüm ən acınacaqlı və gülməli mənzərədir.

Müsavat partiyası deyilən bir siyasi təşkilatın fəaliyyətsizliyi hər kəsə bəllidir. Sosial bazadan, siyasi konsepsiyalardan, intellektual insanlardan tamamilə məhrum olan bu təşkilatın son vaxtlardakı “mövcudluğu” xırıltı səsləri ilə müşahidə olunur. Boğulmaqdan kimsə Müsavatı xilas edə biləcəkmi? Təbii ki, yox.

Çünki taleyi ölümə məhkum olmuş bu qurumun qatilləri də elə müsavatçıların özləri kimi naşı, səriştəsiz insanlardır. Əgər həqiqətən də, Razim Əmiraslanovun dediyi kimi, Müsavat güclüdürsə, o zaman bu qurumun son mitinqində nə üçün 32 nəfər adam iştirak edirdi? Əgər güclüdürsə, nə üçün parlamentə birçə deputat sala bilmədiniz? Əgər güclüdürsə, niyə fəaliyyəti yoxdur? Ofisdə oturub mürəbbəli çay içməklə “fəaliyyət”mi olur? Əgər güclüdürsə, vaxt ilə “əjdaha” kimi təqdim etdiyiniz şəxslər Qu-

Müsavat bekarçılıqdan “daş atır”

“Bəs müxalifət düşərgəsindəki bu qədər tör-töküntülər, qırım-qırıqlar, vaxtı keçmiş “məhsullar” haradandır?”

bad İbadoğlu, Tural Abbaslı, Səxavət Əlisoy niyə tərki elədi sizləri? Kim güclü tərəfdə olmaq istəməz ki!? Əgər “güc” dediyiniz ayda bir dəfə “musavat.com”-a zəng edib sizlərdən müsahibə almaqlarını xahiş etməkdirsə, verdiyiniz müsahibədə Avropadan misallar gətirməkdən ibarətdirsə, o zaman təhdidlərinizlə nəyə nail olmaq istəyirsiniz!? Bekarçılıq, məqsədsizlik sizlər üçün amala çevrilibsə, bu da başqa bir dərd... Ancaq həftənin təq günleri iqtidarı, cüt günləri isə müxalifəti tənqid etmək bir “Müsavat kişiliyi”dirsə, o zaman həftənin bazar günləri də



öz “kişiliyinə” qiymət verin. Hər kəs bir tərəfə qalsın, görəsən, “başbilenləri” elə bir müxalifət partiyası qalıb ki, bostanına daş atmasın? Necə deyərlər, Müsavat- AXCP cütlüyünün xəyanətlərinə ən sət formada vaxt ilə etiraz etmiş Tahir Kərimlinin bostanını indi dəbə düşüb? Eyni dairedən güclü olardın, sən də seçilərdin. “Vəhdət” partiyası qurultay keçirib və Tahir Kərimli yenidən sədr seçilib. İndi baxaq görək özünü müxalifətin “maması” hesab edən Müsavat bu məsələyə necə münasibət bildirir. Müsavat partiyasının təşkilat şöbəsinin müdiri, divan üzvü Razim

Əmiraslanov: “T.Kərimlinin rəhbərlik elədiyi partiyanın gücü Müsavat partiyası Səbail rayon təşkilatının bir özəyinin gücü qədər deyil”. Bəs bu müsavatçıni qeyzləndirən nədir? T.Kərimlinin “yenidən partiya sədri olmasa idim, Vəhdət partiyası Müsavat partiyası kimi dağılacaq” fikri Razim Əmiraslanovun əlhəmini çaşdırıb. T.Kərimli yalanını deyib? Xeyr! Məgər Müsavat dağılmayıb ki? Dağılmayıbsa, bəs müxalifət düşərgəsindəki bu qədər tör-töküntülər, qırım-qırıqlar, vaxtı keçmiş “məhsullar” haradandır? “Vəhdət” partiyasını gənc üzvü Elşad Aliyevin fikirləri isə daha konkret oldu: “Razim də İ.Qəmbərin və A.Hacılının tayıdır. Xahiş edirəm, onlar mənə Müsavatın varlığını birçə siyasi faktla sübut etsinlər, mən bütün ət-rafımla birlikdə Müsavata üzv olaram. Amma belə bir şey yoxdur. Onlar qışqanclıqdan özlərindən başqa kimsəni bəyənirlər”.

Samir

Protestantizm dəyərləri və insan hüquqları

İnsan hüquqları və azadlıqlarının müdafiəsi dünya dinlərində əsas ideyalardan biridir. Avropada yayılmış protestantizm dini də bu cəhətdən istisna deyildir. Qərb tədqiqatçısı Maks Veber yazır: "Əgər bu gün adamlardan onların dayanmadan qazanc, özü də bəhrələrindən heç vaxt istifadə etmədikləri və bu "nahaq" dünyanın tələbləri baxımından tamamilə mənasız görünən qazanc dalınca qaçmalarının "mənası" haqqında soruşsaq, onlar bəzi hallarda yaqın cavab verərdilər ki, "uşaqların və nəvələrin qayğısına qalmaq hissi" onları belə hərəkət etməyə məcbur edir, daha dəqiqi isə, onlar, sadəcə olaraq, deyərdilər ki, usanmaq bilməyən tələbləri ilə işin özü onlar üçün "zəruri yaşayış şərtinə" çevrilmişdir.

Demək lazımdır ki, bu, həqiqətən yeganə düzgün izahdır. Özü də, bu izahı belə həyat tərzinin şəxsi səadət baxımından ağılazidd olduğu, bu cür həyat tərzində insanın insan üçün deyil, iş üçün yaşadığı açıqlıb göstərilmişdir. Əlbəttə, sərvətlə əldə olunan iqtidar, şan-şöhrət istəyi də müəyyən rol oynayır, bütün xalqın səylərinin kəmiyyət iddialarının əldə edilməsinə yönəldiyi yerlərdə isə, məsələn ABŞ-da, aydındır ki, bu rəqəmlər romantikası ticarət dairələrinin "şairləri" üçün bən-zərsiz cazibə mənbəyinə çevrilir. Ancaq kapitalizm dünyasının davamlı uğur qazanmış ciddi sahibkarları öz fəaliyyətində, adətən, bu cür mülahizələri əsas götürmürlər...

Kapitalist sahibkarların "ideal tipi" nə... zahiri dəbdəbə və israfçılıq, həmçinin hakimiyyətdən sui-istifadə və cəmiyyətdəki vəziyyətini nümayiş etdirmək hissi yaddır. Onun həyat tərzinə - bizim üçün bu mühüm təzahürün tarixi əhəmiyyəti üzərində hələ dayanacağıq - Franklinin yuxarıda müraciət etdiyimiz "tövsiyələrində" aydın görü-nən məlum asketik yönüm vardır. Bu tip sahibkarın özünə sərvət "heç nə" vermir, olsa-olsa, öz "meyili" çərçivəsində yerinə yetirilmiş irrasional borc hissi ilə kifayətlənir.

Məhz bu, kapitalizm qədərki dövr adamına anlaşılmazlıq və müəmma çirkin və nifrətəlayiq bir şey kimi görünür. Kiminsə maddi nemətlər topla-mağı həyatın yeganə məqsədinə çevirmə-sini, bütün həyatını qəbrə var-dövlət içərisində getməyə həsr etməsini baş-qa dövr adamları yalnız xəstə meyillə-rin nəticəsi kimi qəbul edir...

Müəlliflərin fikrincə, belə bir müd-dəanın sübuta ehtiyacı yoxdur ki, qazanc konsepsiyası məqsəd, "meyil ki-mi ayrı-ayrı bütöv dövrlərin əxlaqi baxışları ilə ziddiyyət təşkil edir...

Ən yaxşı halda, etik cəhətdən mümkün hesab olunan bu fəaliyyət Bencamin Franklinin anlamında nə cür "meyilə" çevrilə bildi?..

Hər şeydən əvvəl, bizi "meyilin" bu və ya digər anlamının əsasını təşki edən irrasional ünsürlərin mənşəyi maraqlandırır.

Tamamilə aydındır ki, almanca "beruf" və ola bilər ki, daha çox ingilis-cə "calling" sözündə digər motivlərlə yanaşı dini motiv - Allah tərəfindən qo-yulmuş vəzifə haqqında təsəvvür sə-s-lənir və bu, hər konkret halda vurğula-narkən dini motiv daha da güclənir. Əgər biz bu sözün dünyanın bütün mē-dəni dillərində tarixi təkamülünü izlə-sək, aydın olar ki, alman dilində müəy-yən həyat vəziyyəti, aydın müəyyən-ləşdirilmiş fəaliyyət dairəsi mənasını verən "beruf" sözünə uyğun anlayış həm əksəriyyətlə katolisizmə meyil edən xalqlarda, həm də klassik qədim dünya xalqlarında yoxdur, protestant

(əksərən) xalqlarının dilində isə möv-cuddur. Sonra aydın olur ki, bu, öz in-diki mənasında, ilk dəfə Bibliyanın tərcümələrində ortaya çıxmış və orijinalın ruhuna deyil, tərcümənin ruhuna uy-ğun gəlir. Bibliyanın Lüter tərəfindən edilmiş tərcüməsində (Siraxın oğlu İsa-nın kitabından bir mətnin tərcüməsində, görünür, bu sözde ilk dəfə indiki mənasında rast gəlinir, II, 20-21). Çox tezliklə, o, bütün protestant xalqların rəsmi dilində müasir mənasını aldı, halbuki əvvəllər heç bir dildə onun dün-yəvi ədəbiyyatda işlədilməsinə dair işarə də yox idi".

"Bu sözün tək cə mənası yeni deyildi, reformasiyanın yaratdığı ideyanın özü yeni idi... Bu, o demək deyildir ki, əlbəttə, "beruf" anlayışı ilə ifadə olunmuş gündəlik fəaliyyət ünsürləri hələ orta əsrlərdə, yaxud hətta qədimdə (son ellinizm dövründə) olmamışdır - bu haqda aşağıda deyiləcəkdir. Şüb-həsiz, yeni olan şey bundan ibarət idi: bu anlayış belə bir dəyəri özündə əks etdirir ki, dünyəvi peşələr sahəsində öz borcunu yerinə yetirmək insanın mənəvi həyatının ən yüksək vəzifəsidir. Bunun qaçılmaz nəticəsi kimi adı gündəlik əməyin dini mənası haqqında təsəvvür və yuxarıda deyilən mənada "beruf" anlayışı yaradılmışdır. Buradan da "beruf" anlayışında protestant dini-nin mərkəzi əhkamı öz əksini tapır. Bu əhkam xristianlığın nəsihətlərinin kato-liklər tərəfindən "əmr" və "məsləhətlə-rə" bölünməsinə rədd edir, bu əhkam Allahın istəki bəndəsi olmağın yolunu rahiblərin asketik mövqeyindən dünyə-vi əxlaqın rədd edilməsində deyil, hər bir insanın həyatda yerinə uyğun mü-əyyənləşdirilmiş dünyəvi vəzifələrinin yerinə yetirilməsində görür, bununla da bu vəzifələr insan üçün onun "meyil-nə" çevrilir...

Lüterə görə, rahiblərin həyat, həm-çinin eqoizm əlaməti və insanın dün-yəvi vəzifələrinə soyuq biganəliyi de-məkdir. Dünya işləri ilə məşğul olmaq, əksinə, onun tərəfindən yaxınına xristi-an məhəbbətinin izharı kimi qiymətlən-dirilir...

Şübhesiz, dünyəvi peşə fəaliyyəti-nin bu cür mənəvi cəhətdən dəyərlən-dirilməsi - reformasiya, o cümlədən Lü-ter tərəfindən yaradılmış ən vacib ide-yalardan biri gözlənilməz nəticələr do-ğura bilər...

Deməyə heç bir ehtiyac yoxdur ki, Lüterin baxışlarının bizim nəzərdə tut-duğumuz "kapitalizm ruhu" anlayışı ilə hər hansı daxili əlaqəsindən söhbət gedə bilməz... Hətta bizim günlərdə re-formasiya "işini" səylə tərifləyən kilse dairələri də heç bir halda kapitalizmi müdafiə etmirlər. Əlbəttə, Lüterin üzü də Franklinin əsərlərində əks olunmuş konsepsiyaya yaxın hər hansı mövqeni dərhal qətiyyətlə rədd edərdi...

Lüterin sələmçilik və ümumiyyətlə, faizlə görülən işlərə qarşı söylədiyi fikirlərdə, əksinə, kapitalist gəlirinin mahiyyəti haqqında onun təsəvvürlərinin hətta son sxolastik baxışlarla müqayisədə "gerililiyi" aydın şəkildə görünür... Reformasiyanın nəticəsi, hər şeydən əvvəl ondan ibarət oldu ki, katolik baxışının əksinə olaraq, dünyəvi peşə əməyinin mənəvi əhəmiyyəti və onun dini mükafatlandırılması son dərəcə yüksəldi... İnsanın şəxsi tələbatından artıq maddi nemətlər yığmağa çalışması isə bəreketin olmaması ilə izah edil-ir və yalnız başqalarının hesabına əldə oluna bildiyinə görə isə birbaşa lənətə layiqdir".

Müəllif göstərir ki, beləliklə, peşə meyili anlayışı Lüterdə öz ənənəçi xar-akterini saxlamışdır...

B.Veber qeyd edir ki, asketik pro-Testantizmin (bu anlayışın qəbul etdiyi-miz mənasında) tarixən daşıyıcıları, ilk növbədə dörd istiqamətdə təmsil olunmuşdur. Kalvinizmin bir sıra Qərbi Av-ropa ölkələrində aldığı forma (bu forma

burada 17-ci əsrdə hakim olmuşdur) 2) pietizm; 3) metodizm; 4) anabaptist hərəkatından çıxmış sektalar. Bu cərə-yanlardan heç biri başqalarından və re-formasiyanın qeyri-asketik kilsələrin-dən təcrid olunmuş deyildir.

Asket əxlaqının əhkamlarla bağlı köklərindəki fərqlər gərgin mübarizə-nin gedişində aradan çıxmışdır. Lakin bu əhkamlara qədimdən gələn inam sonrakı "qeyri-əhkamçı" etikada yalnız dərin iz buraxmaqla kifayətlənmədi, həmçinin belə bir şərti möhkəmləndirdi ki, yalnız bu əxlaqın ilkin ideya məz-mununu bilməklə onun "o biri dünyada" xoşbəxtlik ideyası ilə əlaqəsini başa düşmək olar.

Bizi tamamilə başqa şey - dini inam və praktikanın yaratdığı və bütün həyata müəyyən istiqamət verən, fərdi həmin istiqamətə ciddi şəkildə riayətə məcbur edən psixoloji stimulların aşkar edilməsi maraqlandırır.

16-17-ci əsrlərdə daha çox inkişaf etmiş kapitalist ölkələrində - Niderland, İngiltərə və Fransada, uğrunda qızgın siyasi və ideoloji mübarizə gedən və buna görə də, ilk növbədə diqqət yetir-diyimiz etiqad kalvinizm olmuşdur.

Bu təlimin on mühüm əhkamı xilas imtiyazı haqqında əhkam hesab olu-nurdu (ümumiyyətlə, bu gün də belə hesab olunur).

1647-ci il "Vestminster" etiqadının mötəbər mətni vasitəsilə bu təlimlə ta-nış olaq...

Doqquzuncu fəsil (İradə azadlığı haqqında). N3: "Günaha batmaq insa-nı öz iradəsinə hər hansı mənəvi xoş-bəxtliyə, yaxud adı xoşbəxtliyə apar-an bir şeyə istiqamətləndirmək imkanın-dan tam məhrum etmişdir. Beləliklə, təbii insan xeyir işlərdən uzaqlaşdırıl-mış və günahlar içərisində ölü vəziyyə-tindədir, buna görə də düz yola qayıda, yaxud özünü buna hazırlaya da bilmir.

Üçüncü fəsil (Allahın qədim hökmü haqqında). "Allah öz hökmü ilə və öz böyüklüyünü göstərmək üçün bəzi adamlara əbədi həyat verdi, digərlərini əbədi ölməyə məhkum etdi". "...və O, bunu ona görə etmədi ki, bunun səbə-bini səy etməsində, yaxud yaratdıqları-nın hansısa digər xüsusiyyətində gö-rürdü. O, bunu yalnız təmiz və azad mərhəmətindən və məhəbbətindən et-di..."

Onuncu fəsil (Kəsərli meyl haqqın-da). "Allahın öz ixtiyarındadır, əbədi həyat verdiklərini və yalnız onları təyin olunmuş münasib vaxtda Onun sözü və ruhu vasitəsilə çağırırsın... O, onların sinəsindən daş ürəyi çıxarıb... onlara canlı ürək verəcək. O, onların iradəsini döndərər və öz böyüklüyü ilə onları xeyirxahlıq üçün təyin edər..."

Beşinci fəsil (Öncəgörmə haqqın-da). "Bədnyyətli və allahsızların... yo-luna O, elə əngəllər qoyur ki, belə adamların pozğunluğuna görə, bu əngəllər günahın səbəbinə çevrilir. O, on-ları öz eyiblərinin, nəfsin və şeytanın ixtiyarına buraxır". "Qoy mən cəhənnə-mə düşüm, ancaq belə Allah heç vaxt məni özünə hörmət etməyə məcbur edə bilməz - Con Miltonun bu təlim haqqında, məlum olduğu kimi, fikri be-lədir. Lakin bu halda bizi əhkamın də-yərləndirilməsi deyil, onun tarixi rolu maraqlandırır. Biz yalnız qısaca olaraq, bu təlimin mənləyi və onun kalvinist teo-logiyasının müəyyən ideyaların qurulu-şu ilə əlaqəsi üzərində dayanacağıq..."

Allah insanlar üçün deyil, insanlar Allah üçün yaşayırlar, insanın bütün əməlləri yalnız İlahi böyüklüyün özünü-təsdiqi vasitəsi kimi mənə kəsb edir. Bizə yalnız bir şey məlumdur: insanla-rın bir hissəsinə xoşbəxtlik qisməti ve-rilmişdir, yerdə qalanlar isə əbədiilik lə-nətlənmişlər. Adamların xidmətinin, yaxud hərəkatlarının onların taleyinə təsir etdiyini düşünmək Allahın tam müstəqil, qədimdən mövcud olan hökmlərini insan təsirinə tabeliyin

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

mümkün olduğunu hesab etməyimizə bərabər olardı. Allahın hökmü ilkindir və dəyişilmir, ona görə də Allahın mərhəmətinə layiq görülmüş adamlar onu itirə, ondan məhrum edilmişlər isə ona nail ola bilməzlər.

Bu təlim özünün ehtiraslı insafsızlığı ilə ona tabe etdirilmiş nəsil üçün, hər şeydən əvvəl, bir nəticə - ayrıca bir fərdin görünməmiş daxili tənhalığı hissini verməli idi.

Reformasiya dövrünün insanı üçün həlledici həyat problemi olan əbədi səadət probleminə o, təkbaşına, əsrlərdən müəyyən olunmuş taleyini yaşamağa məhkum edilmişdi. Heç kəs ona kömək edə bilməz. Nə vaiz, nə dini ayinlərin yerinə yetirilməsi, nə kilse, nəhayət, nə də Allah - çünki İsa yalnız seçilmişləri xilas etmək üçün ölmüşdür və yalnız onların günahlarını İsanın ölü-mü ilə bağışlamaq haqqında Allah əzəldən hökm vermişdir.

B.Beber kilse və dini ayinlər vasitəsilə ruhun xilas edilməsinə inamın lü-terançılığa məlum olmayan ardıcılıqla qəti şəkildə kənarlaşdırılması kalviniz-mi katoliklikdən fərqləndirən həlledici ideya idi. Dünyanın tilsiminin sındırıl-masından ibarət böyük tarixi-dini pros-es burada yekunlaşır. Bu proses qə-dim yəhudi peyğəmbərlərin dövründə başlanmışdı və ellin düşüncəsi ilə bir-ləşərək xilasın bütün sehrli vasitələrini məhv, onları dinsizlik və dinə hörmət-sizlik əlaməti elan etdi. Əsl puritan hətta yaxınlarının mezarı başında bü-tün dini mərasimlərdən imtina edir və onları sakit və nəzərə çarpmadan dəfn edirdi ki, heç bir "superstition"a (xura-fata - red.), sehrli vasitələrlə xilas olma-ya, hətta ümidin yaranmasına yol ver-məsin. Nəinki sehrli, ümumiyyətlə, elə bir vasitə yox idi ki, Allahın mərhəmə-ti ondan məhrum olanlara yönəldə bil-

sin. Allahın mütləq transsendentliyi (dərkedilməzliyi - red.) və bütün yaran-mışların miskinliyi haqqında təlimlə birlikdə insanın bu daxili tənhalığı mə-dəniyyət və subyektiv dindarlığın bütün hissi-emosional ünsürlərinə qarşı puri-tanizmin mənfi münasibətinin yaran-masına (belə ki, onlar ruhun xilas edil-məsinə yardım edə bilmir və yalnız zə-if xülyaların və xurafatın yaranmasına səbəb olurlar), bununla da, ümumiyyət-lə, onun bütün cismani mədəniyyətdən imtina etməsinə səbəb olur. Bununla yanaşı, bu əlahiddəlik hər hansı xüly-a-dan uzaq bədbin çalara boyanmış fər-diyyətçiliyin köklərindən birini təşkil edir ki, bunu biz bu gün də puritan keç-mişli xalqların maarifçilik dövrü üçün xarakterik olan dünyaya və insana mün-asibətdən tamamilə fərqlənən "milli xarakterik" və institutlarında müşa-hidə edirik...

Bu duruma uyğun olaraq, kalviniz-min hökmran olduğu vilayətlərdə tövbə nəzərə çarpmadan ləğv edildi, bu isə lüterançılığa kəskin qarşıqetmə idi. Bu hadisə, hər şeydən əvvəl, belə dindar-lığın təsiri üçün xarakterik əlamət, həmçinin onun etik mövqeyinin müəy-yən edilməsi üçün psixoloji impuls idi. Emosional günah hissini götürən vax-taşırı boşalma vasitəsi aradan götürül-dü. "Yaxınına məhəbbət (kalvinizmdə) məxluqlara deyil, yalnız Allaha xidmət kimi düşünüldü və ilk növbədə, peşə borcunun yerinə yetirilməsində ifadə olunur. Bu vaxt "yaxınına məhəbbət" obyektiv olaraq xüsusi şəxssiz xar-akter, bizi əhatə edən sosial kosmosun səmərəli dəyişdirilməsinə yönəmiş fəaliyyət xarakteri alır.


Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Arıqlamaq istəyirsənsə... gündə bir dilim tort ye...

Səhər yeməyində bir dilim tort yemək arıqlamağa kömək edir. Bunu türkəyeli alimlər sübut edir. Onların bildirdiyinə görə, 90 kilo ağırlığında olan bir adam bu üsulu tətbiq edərək, 8 ayda 20 kilo arıqlaya bilər. İsraildə Hebrəv Universiteti və Ariel Universitetinin mütəxəssisləri artıq çəkili 193 nəfər üzərində aparılan araşdırma zamanı müəyyən ediblər ki, səhərlər bir dilim tort yeyənlər digərlərinə nisbətən daha tez arıqlayır. İsraili alimlər isə bildirib ki, insanların həzm sistemi səhərlər daha aktiv fəaliyyət göstərir. Onların gəldiyi nəticəyə görə, səhər yeməyində yeyilən tort gün ərzində keks və ya tort kimi qidalara olan tələbatı azaldır.



Cücərmış kartofu tullamayın - müalicəvi reseptlər



Yazda kartof cücərir, yaşllaşır. Belə kartofu tullamağa tələsməyin. Bu kartofdan çox effektiv təbii müalicəvi vasitələr hazırlamaq olar. Cücərmış kartofun tərkibində çoxlu miqdarda "salonin" adlı alkaloid toplanır. Salonin zərərli maddədir, bu səbəbdən cücərmış və xüsusilə də yaşıl kartofu yemək olmaz. Lakin salonin güclü iltihabəleyhinə və ağrısızlaşdırıcı təsirlərə malikdir. Bu səbəbdən cücərmış və yaşıl kartof xalq təbabətində müalicəvi vasitə kimi geniş istifadə olunur.

Reseptlər

1. 1 ovuc kartof cücərtilərini üzərinə 1 stəkan araq tökün və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlayın. Alınmış tinktura müxtəlif ağrılar (bel, əzələ, oynaq və s.) zamanı çox yaxşı müalicəvi təsir edir. Tinkturanı ağrıyan yere çəkin və yun şal və ya şərflə bağlayın. Bu proseduru axşam yatmadan əvvəl etmək daha yaxşıdır.

2. Yaşıl kartofu yaxşı yuyun (qabıqlarını soymaq lazım deyil), sürtgəcdən keçirin, qazana qoyun, üzərinə çıxana qədər qaynar su tökün və bir qədər qızdırın (qaynatmaq olmaz). Alınmış kütləni qalın pambıq parçaya qoyun və kompres şəklində ağrıyan yere qoyub digər parça ilə bərkidin və yun şərflə sarıyın. (saglamolun.az)

Leninin nəşinin saxlanılması neçəyə başa gəlir?

Vladimir Leninin cənazəsinin saxlanılmasını təmin etmək üçün aparılacaq işlər 13 milyon rubl (197 min dollar) həcmində vəsait tələb edir, Rusiya dövlət sifarişlər portalında yerləşdirilmiş məlumatdan belə bir nəticəyə gəlmək olar. Məlumat əsasən işlərin sifarişçisi Federal Mühafizə Xidmətidir. Sənəddə deyilir ki, xidmət yeganə təchizatçı tərəfindən yerinə yetiriləcək. Söhbət 2016-cı ilin noyabr ayınadək müntəzəm əsasda aparılacaq işlərdən gedir. Son illər ərzində Leninin basdırılması barədə məsələ kifayət qədər tez müzakirə olunur. Hərçənd ki, cəmiyyət bu barədə yekun fikrə gələ bilməyib. Vladimir Lenin 1924-cü ilin yanvar ayında vəfat edib. Ölümündən sonra onun cəsədi balzamladılaraq Moskvanın Qızıl Meydanındakı Lenin Mavzoleyinə yerləşdirilib.



ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin II tədris ilinin tələbəsi Heydərova Aygün Hikmət qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

25 may

Bu gün kubokun finalında "Qarabağ" - "Neftçi" dueli olacaq!



Bu gün futbol üzrə Azərbaycan kubokunun finali çərçivəsində "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək. Həlledici oyuna bir gün qalmış kassalardakı vəziyyəti öyrənmək üçün futbolinfo.az saytının əməkdaşları hər iki klubla əlaqə saxlayıblar. Əvvəl "Qarabağ" cəbhəsinə üz tutan sayın əməkdaşlarına klubun mətbuat katibi Nurlan İbrahimovun verdiyi məlumata görə, indiyə kimi kassalardan 3000 civarında bilet satılıb. Lakin fan klublar buraya daxil deyil. Onlar klubla əlaqə yaradaraq, alqı-satqılarını özləri tənzimləyirlər. "Neftçi" tərəfdən isə bu barədə daha böyük rəqəm səsləndi. "Ağ-qaralar"ın mətbuat katibi Mehman Rəsulovun dediyinə görə, 6000 bilet sahibinə qovuşub. Klub rəsmisi həmçinin əlavə etdi ki, adətən onlarda daha çox oyun günü və ya oyundan bir gün əvvəl ciddi sayda satış olur. Rəsulov matçı ailəvi izləmək istəyən "Neftçi" azarkeşlərini də düşündüklərini bildirib. 27-ci sektor həmin fanatların ixtiyarına verilib. Onu da əlavə edək ki, PFL sifariş verdiyi 30 minə yaxın bileti bu iki klub arasında bölüb və satışı onlar həyata keçirir. Biletlər sektordən asılı olaraq, 1, 3, 5 və 30 manata satılır. "Qarabağ" - "Neftçi" matçı mayın 25-də keçiriləcək və saat 20:00-da start götürəcək.

Ardadan "Barselona" dan ayrılacağı iddialarına cavab



"Barselona"nın futbolçusu Arda Turan komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qol.az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, türkəyeli futbolçu daha 4 il "Barselona"da qalacağını deyib: "Barselona" ilə daha 4 illik müqaviləm var. Mən bu komandada uzun vədəli layihənin tərkib hissəsiyəm. Türkiyədə yazılan bəzi xəbərlər məni məyus edir. Həyatım boyu pulu, karyeramı deyil, gənclərə örnək olmağı seçən bir insanam. Vaxtı gəldikdə milli komandadan da ayrılacağam. Siz mənə güvənin. Bilirsiniz ki, meyandakı problemləri həll edə bilərəm. Günün sonunda xatırlanacaq tək şey mənim "Barselona"da oynadığım gerçəyi, qazandığım kuboklar və əldə edəcəyim uğurlar olacaq.

"Ayntraxt" Bundesliqada qaldı

Növbəti mövsümdən Almaniya Bundesliqasında oynamaq hüququ verən pley-off mərhələsinin cavab oyunu keçirilib. Qol.az-ın məlumatına görə, II Bundesliqanın 3-cüsü olan "Nürnberg" ötən mövsüm Bundesliqanı 16-cı pillədə başa vuran "Ayntraxt"la qarşılaşıb. Frankfurt təmsilçisi ilk oyunda evdə "Nürnberg"lə 1:1 bərabərə qalıb. Lakin cavab görüşündə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Ayntraxt" növbəti mövsümdə də Bundesliqada oynamaq hüququ qazanıb.

Armenteros Hollandiya klubuna keçir



"Qarabağ"la yollarını ayıran Samuel Armenteros özünə yeni komanda tapıb. Futbolinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu sabiq klubu "Hereneven"ə keçir. Hollandiya mətbuatının yazdığına görə, İsveçli forvard hazırda sözügedən klubla danışıqlar aparır. Azad agent statusunda olan oyunçunun Hollandiya təmsilçisi ilə imzalayacağı gözlənilir. Qeyd edək ki, Armenteros 2006-2008-ci illərdə "Hereneven" in aşağı yaş qruplarında çıxış edib. O, 2008/09 mövsümündə əsas komandaya dəvət edilərsə də, 1 matçda belə forma geymək şansı əldə etməyib. Samuel cari mövsümün əvvəlindən Ağdam klubunun şərəfini qoruyurdu.

Çempionlar Liqasında 5 İspan klubu!

2016/17 mövsümündə futbol üzrə UEFA Çempionlar Liqasında İspaniya 5 klubla təmsil olunacaq. Qol.az-ın xəbərinə görə, bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb. İspaniya üçün ÇL-də 4 yer ayrılır. Lakin "Sevilya" Avroliqanın finalında "Liverpul"a qalib gəlib turnirin qalibi olduğundan, yeni qaydalara əsasən, növbəti mövsüm ÇL-də oynamaq hüququ əldə edib. "Sevilya" "Barselona", "Real" və "Atletiko" kimi yarışa birbaşa qrupdan, İspaniyanın beşinci təmsilçisi "Vilyareal" isə pley-off-dan başlayacaq. "Sevilya"nın birbaşa qrupda oynaması isə səbəbsiz deyil. Məsələ burasındadır ki, ÇL-in budəfəki qalibi İspaniyanın iki təmsilçisindən ("Real" və ya "Atletiko") biri olacaq. ÇL-in qalibi olacaq İspan klubunu növbəti mövsüm üçün vəsiqəni indidən təmin etdiyindən bu ölkəyə qrup üçün ayrılan üç yerdən biri "Sevilya"ya qismət olub.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500